

0619_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0619 Beynəlxalq ticarətin tənzimlənməsi

1 Əmtəə nədir?

- ☐ mübadilə vasitəsi
- ☒ istehlak üçün məqbul olan nemətlər
- ☐ təbii sərvət
- ☐ hazır məhsul
- ☐ mübadilə əşyası

2 Əmtəə nomenklaturası nədir?

- ☐ əmtəə istehsalı obyektləri
- ☒ əmtəə və malların adlarının məcmusu
- ☐ əmtəə istehsalı texnologiyası
- ☐ əmtəənin satıldığı bazar
- ☐ əmtəələrin şifrələnmiş adları

3 Əmtəələrin başlıca xarakterik xüsusiyyətləri?

- ☐ elastikliyi
- ☒ maddi mövcudluğu və daşıma qabiliyyəti
- ☐ keyfiyyətli olması
- ☐ qiymətli olması]
- ☐ daimi olması

4 Əmtəənin təsnifatlandırılması sistemi nədir?

- ☐ əmtəələrə kodların verilməsi
- ☒ əmtəələrin sinif, yarım sinif, qrup, yarım qrup, növ və çeşidlərə bölünməsi
- ☐ hazır məhsulların bölüşdürülməsi
- ☐ əmtəənin qabarit ölçüləri]
- ☐ əmtəələrin qiymət cədvəli

5 Brüssel Beynəlxalq Konvensiyası neçənci ildə imzalanmışdır?

- ☐ 1938-ci ildə
- ☒ 1913-cü ildə
- ☐ 1903-cü ildə]
- ☐ 1914-cü ildə
- ☐ 1921-ci ildə

6 Brüssel Beynəlxalq Konvensiyasını neçə ölkə imzalamışdır?

- ☐ 41 ölkə
- ☒ 29 ölkə
- ☐ 13 ölkə
- ☐ 19 ölkə

☐ 31 ölkə

7 Brüssel əmtəə nomenklaturası neçə bölmədən və neçə mövqedən ibarət idi?

- ☐ 2 bölmə 86 mövqe
- ☒ 5 bölmə 186 mövqe
- ☐ 3 bölmə 106 mövqe
- ☐ 4 bölmə 176 mövqe
- ☐ 7 bölmə 96 mövqe

8 Beynəlxalq Ticarət Statistikası üçün malların minimal siyahısı neçənci ildə dərc edilmişdir?

- ☐ 1940-cı ildə
- ☒ 1938-ci ildə
- ☐ 1913-cü ildə
- ☐ 1919-ci ildə
- ☐ 1928-ci ildə

9 Beynəlxalq Ticarət Statistikası üçün malların minimal siyahısı neçə bölmə, qrup və mövqedən ibarət idi?

- ☐ 8 bölmə 27 qrup və 316 mövqe
- ☒ 17 bölmə, 50 qrup və 456 mövqe
- ☐ 12 bölmə, 24 qrup və 310 mövqe
- ☐ 21 bölmə, 43 qrup və 412 mövqe
- ☐ 16 bölmə, 48 qrup və 512 mövqe

10 Ahəngdar Sistemin Əmtəə Nomenklaturası neçə bölmədən və qrupdan ibarətdir?

- ☐ 14 bölmə və 44 qrupdan;
- ☒ 21 bölmə və 99 qrupdan;
- ☐ 12 bölmə və 33 qrupdan;
- ☐ 18 bölmə və 55 qrupdan;
- ☐ 23 bölmə və 88 qrupdan;

11 Ahəngdar Sistem Haqqında Beynəlxalq Konvensiya nə vaxt və harada imzalanmışdır?

- ☐ 14 iyun 1982-ci ildə Brüsseldə
- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 14 iyun 1981 ildə Brüsseldə
- ☐ 16 may 1984-cü ildə Brüsseldə
- ☐ 16 may 1981-ci ildə Brüsseldə

12 MDB XİFƏN nə vaxt təsdiq edilmişdir?

- ☐ 21 oktyabr 1995-ci ildə
- ☒ 3 noyabr 1995-ci ildə
- ☐ 3 noyabr 1994-cü ildə
- ☐ 3 noyabr 1996-cı ildə
- ☐ 21 oktyabr 1997-ci ildə

13 Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur? (Sürət 02.12.2013 11:29:21)

- ☐ rüsumun tam ödənilməsi
- ☒ rüsum ödənişindən azad etmə
- ☐ əvvəl ödənilmiş rüsumun ləğv edilməsi
- ☐ rüsum dərəcələrinin sabitliyi
- ☐ malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotlarının ləğv edilməsi

14 Qanunvericiliyə görə gömrük rüsumlarının əlahiddə növləri hansılardır? (Sürət 02.12.2013 11:29:24)

- ☐ məcburi
- ☒ Antidempinq
- ☐ fərdi.
- ☐ məxfi.
- ☐ Kommersiya

15 Qanunvericiliyə görə mövsümi rüsumların qüvvədə olduğu müddət. (Sürət 02.12.2013 11:29:26)

- ☐ 1 ildən artıq ola bilməz.
- ☒ yarım il (6 ay)-dək
- ☐ 10 gündən
- ☐ 1 aydan
- ☐ 1 rüb (3 ay)-dək

16 Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır? (Sürət 02.12.2013 11:29:29)

- ☐ Texnoloji proseslər üzrə
- ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
- ☐ emal texnologiyası üzrə
- ☐ əmtəənin tərkibi meyarı
- ☐ Hazır mallar üzrə

17 AR «Gömrük tarifi haqqında» qanuna görə gömrük tarifi əsas məqsədləri: (Sürət 02.12.2013 11:29:32)

- ☐ AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq.
- ☒ İdxal və ixracın əlverişli nisbətini təmin etmək.
- ☐ AR üzrə əmtəələri qiymətləndirmək.
- ☐ Valyuta gətirilməsi və aparılmasını qadağan etmək
- ☐ Malların istehsal və istehlakını inhisara almaq

18 Gömrük tarif tənzimlənməsində proteksionist funksiya: (Sürət 02.12.2013 11:29:34)

- ☐ kiçik biznesin inkişafına yönəldilir.
- ☒ milli istehsalçıların mənafeələrini müdafiə edir.
- ☐ ticarətin gücləndirilməsinə xidmət edir.
- ☐ istehsalın gücləndirilməsinə xidmət edir.
- ☐ xarici investorların maraqlarına xidmət edir.

19 Gömrük tarifi əsas funksiyalar: (Sürət 02.12.2013 11:29:36)

- ☐ sabitləşdirici
- ☒ fiskal
- ☐ tənzimləyici

- ☐ pozucu
- ☐ normalaşdırıcı

20 Gömrük-tarif tənzimlənməsində fiskal funksiya. (Sürət 02.12.2013 11:29:39)

- ☐ İnvestisiya artımını təmin edir.
- ☒ dövlət büdcəsinə vəsait yığılmasını təmin edir.
- ☐ sahibkarların mənafeələrini müdafiə edir.
- ☐ dövlət büdcəsinin kəsirini aradan qaldırır.
- ☐ Maliyyə fəaliyyətinə nəzarət edir.

21 MDB XİFƏN-də tətbiq edilən məlın işarə kodu neçə rəqəmlidir? (Sürət 02.12.2013 11:29:41)

- ☐ 13.0
- ☒ 8.0
- ☐ 6.0
- ☐ 2.0
- ☐ 9.0

22 MDB XİFƏN-in əsas interpretasiya qaydaları neçədir? (Sürət 02.12.2013 11:29:43)

- ☐ 9.0
- ☒ 6.0
- ☐ 3.0
- ☐ 5.0
- ☐ 7.0

23 Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olar? (Sürət 02.12.2013 11:31:40)

- ☐ Dəyər hesablanması üsulu;
- ☒ Ehtiyat üsulu.
- ☐ Gətirilən malların istehsal qiyməti üsulu;
- ☐ Eyni malların sığorta qiyməti üsulu;
- ☐ Eynicinsli malların daşınma qiyməti üsulu;

24 Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olmaz? (Sürət 02.12.2013 11:31:43)

- ☐ Dəyər toplanması üsulu.
- ☒ Dəyər vurulması üsulu;
- ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulu;
- ☐ Eyni malların sövdələşmə qiyməti üsulu;
- ☐ Eynicinsli malların sövdələşmə qiyməti üsulu;

25 Gömrük dəyərinin təyin edilməsinin I üsulunun tətbiq şərtləri (Sürət 02.12.2013 11:31:46)

- ☐ Mallar gəmi nəqliyyatı ilə gətirildikdə.
- ☒ Malların alqı-saqı müqaviləsində göstərilən qiymət heç bir şübhə doğurmadıqda;
- ☐ Malların qiyməti 100 min ABŞ dollarından çox olmadığıda;
- ☐ Mallar MDB ölkələrindən gətirildikdə;

- ☐ Uşaq qidasına aid olan mallar gətirildikdə;

26 Malın mənşə sertifikatında aşağıdakı məlumatlardan hansı olmalıdır? (Sürət 02.12.2013 11:31:49)

- ☐ netto çəkisi
☒ daşınma vasitəsi və gediş istiqaməti
☐ ixracatçının fəiliyası
☐ idxalatçının adı və emblemi
☐ yerlərin sayı və malın göstəriciləri

27 Xarici ticarəti tənzimləyən tədbirlər neçə qrupa bölünür?

- ☐ 9 qrupa
☒ 8 qrupa
☐ 6 qrupa
☐ 5 qrupa
☐ 7 qrupa

28 Qeyri-tarif tədbirləri neçə qrupa bölünür?

- ☐ 3 qrupa
☒ 2 qrupa
☐ 6 qrupa
☐ 5 qrupa
☐ 4 qrupa

29 İqtisadi qeyri-tarif məhdudiyyətlərə aid deyildir?

- ☐ valyuta tənzimlənməsi tədbirləri
☒ barter mübadiləsi
☐ xüsusi növ rüsumlar
☐ müxtəlif vergi və yığımlar
☐ idxal depozitləri

30 İnzibati qeyri-tarif məhdudiyyətlərə aiddir.

- ☐ idxal depozitləri
☒ Qiymətlərin tənzimlənməsi
☐ Embargo
☐ Lisenziyaləşdırma və kvotaləşdırma
☐ Monopolist tədbirlər

31 Paratarif tədbirlərə aid deyildir:

- ☐ Diskretləşdirici gömrük qiymətləndirilməsi
☒ Əlavə dəyər vergisinin tutulması
☐ Gömrük əlavələri
☐ Əlavə yığımlar
☐ Daxili vergi və yığımlar

32 Aşağıdakılardan hansı qiymətlər üzərində nəzarət tədbirlərinə aid deyildir?

- ☐ kompensasiya tədbirləri
- ☒ gömrük rüsumları
- ☐ qiymətlərin inzibati qaydada müəyyən edilməsi
- ☐ ixrac qiymətlərinin «könüllü» məhdudlaşdırılması
- ☐ antidempinq tədbirlər

33 Qeyri-tarif məhdudiyyət kimi texniki tədbir hansıdır

- ☐ patent sənədlərinin təftişi
- ☒ texniki tənzimləmə
- ☐ ilkin sənədlərin təftişi
- ☐ vergi rəsmiyyətçiliyi
- ☐ avadanlıqların standartlara tutuşdurulması

34 Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa ayrılır?

- ☐ 4 qrupa
- ☒ 3 qrupa
- ☐ 5 qrupa
- ☐ 2 qrupa
- ☐ 6 qrupa

35 Beynəlxalq ticarətdə əsas ticarət əməliyyatı hansıdır?

- ☐ beynəlxalq yüklərin daşınması əməliyyatları.
- ☒ malların mübadiləsi (idxalat və ixracat);
- ☐ icarə üzrə ticarət əməliyyatları;
- ☐ məsləhət xidmətləri üzrə ticarət əməliyyatları;
- ☐ nəqliyyat-ekspeditor əməliyyatları;

36 Beynəlxalq ticarətdə əlavə ticarət əməliyyatları hansılardır?

- ☐ ixrac.
- ☒ beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;
- ☐ patent, lisenziya və «Nou-hau» formasında elmi-texniki biliklərin mübadiləsi;
- ☐ kino-filmlərin, teleproqramların mübadiləsi üzrə əməliyyatlar;
- ☐ beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;

37 İdentik (eyni) malların əsas eyniləşdirmə əlamətləri hansılardır?

- ☐ istehlakçı
- ☒ Fiziki xüsusiyyətlər
- ☐ bazardakı reputasiyası
- ☐ rəngi
- ☐ vasitəçi

38 Malların eynicinsli olmasını müəyyən edən amillər hansılardır?

- ☐ gətirilmə ölkəsi
- ☒ funksional xüsusiyyətlər
- ☐ texniki ölçüləri

- ☐ yüngül olmaları
- ☐ ağır olmaları

39 Xarici iqtisadi fəaliyyəti – aşağıdakılardan hansı qruplar şərtləndirir?

- ☐ Barter əməliyyatları
- ☒ Xarici ticarət əməliyyatları
- ☐ Alqı-satqı əməliyyatları
- ☐ Maliyyə əməliyyatları
- ☐ Valyuta əməliyyatları

40 İxrac edilən mallar müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri hansılardır?

- ☐ Yekun nəzarət
- ☒ Bitkin sənədli nəzarət
- ☐ kənar nəzarət
- ☐ dolaylı nəzarət
- ☐ Aralıq nəzarət

41 Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır?

- ☐ Uçot kartoçkası
- ☒ qaimə
- ☐ İxracatçı ilə istehsalçı arasında bağlanmış müqavilə
- ☐ xarici tərəflə bağlanmış barter müqaviləsi
- ☐ malın mənşə sertifikatı

42 Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlərin məqsədi deyildir?

- ☐ ekologiyanın qorunması
- ☒ monopoliya yaratmaq.
- ☐ Milli sənayenin müdafiəsi
- ☐ əhəlinin həyat səviyyəsinin və sağlamlığının qorunması
- ☐ əxlaqın dinin və milli təhlükəsizliyin qorunması

43 Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlər kimi maliyyə tədbirləri hesab olunmur?

- ☐ müəyyən edilməsi, ödənc növbəliliyi
- ☒ vergi tarifləri
- ☐ idxalın dəyərinin qabaqcadan ödənilməsi
- ☐ valyuta mənzənnələri çoxluğu
- ☐ xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər

44 Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyət kimi kəmiyyət nəzarəti tədbirləri hesab olunmur?

- ☐ İxracın məhdudlaşdırılması
- ☒ Standartlaşdırma
- ☐ lisenziyalaşdırma
- ☐ Kvotalaşdırma
- ☐ Malın idxalının qadağan edilməsi

45 Xarakterinə görə lisenziyaların növlərinə aid deyildir?

- ☐ adi lisenziya
- ☒ normativləşdirmə
- ☐ baş lisenziya
- ☐ fərdi lisenziya
- ☐ kontinqentləşdirmə

46 Aşağıdakılardan hansı kəmiyyət məhdudlaşdırıcısı kimi kvotaların növlərinə aid deyildir?

- ☐ global kvotalar
- ☒ qadağanlar
- ☐ fərdi kvotalar
- ☐ tarif kvotaları
- ☐ mövsümi kvotalar

47 Qeyri-tarif məhdudiyyət kimi monopolist tədbir hansıdır?

- ☐ istehlakı tək əldə cəmləmək
- ☒ müəyyən malların idxalına dövlət inhisarı
- ☐ bazarda hakim mövqe tutmaq
- ☐ istehsalı tək əldə cəmləmək
- ☐ bazarda hakim mövqe tutmaq

48 Gömrük dəyərinin təyin edilməsinin II üsulunun tətbiq şərtləri

- ☐ I üsulun təbii üçün tələb olunan blanklar olmadıqda.
- ☒ Əvvəlki üsulu tətbiq etmək mümkün olmadıqda;
- ☐ Malların qiyməti 100 min ABŞ dollarından çox 300 min ABŞ dollarından az olduqda;
- ☐ Nəqliyyat vasitələri gətirilən zaman;
- ☐ Mallar Çindən gətirildikdə;

49 Gömrük dəyərinin təyin edilməsinin III üsulunun tətbiq şərtləri

- ☐ Mallar Avropadan gətirildikdə.
- ☒ Əvvəlki üsulları tətbiq etmək mümkün olmadıqda;
- ☐ Malların alqı-satqı müqaviləsindəki qiymət heç bir şübhə yaratmadıqda;
- ☐ Malların mənsə ölkəsini müəyyən etmək mümkün olmadıqda;
- ☐ Malların qiyməti 300 min ABŞ dollarından çox 500 min ABŞ Dollarından az olduqda;

50 Gömrük dəyərinin təyin edilməsinin IV və V üsullarının tətbiq şərtləri

- ☐ Mallar humanitar məqsədlər üçün gətirildikdə.
- ☒ Əvvəlki üsulların tətbiqi mümkün olmadıqda;
- ☐ malların təkimində radiasiya aşkar edildikdə;
- ☐ Malların qiyməti 500 min ABŞ dollarından çox bir milyon ABŞ dollarından az olduqda;
- ☐ malların sığortası olmadıqda;

51 Gömrük dəyərinin təyin edilməsinin VI üsulunun tətbiqi şərtləri

- ☐ mallar Afrika qitəsindən gətirildikdə.

- ☒ Əvvəlki 5 üsülün tətbiqi mümkün olmadıqda;
- ☐ Malların qiyməti bir milyon ABŞ dollarından çox olduqda;
- ☐ Gətirilən mallar qurğu və avadanlıqlar olduqda;
- ☐ Gətirilən mallar karbohidrogen ehtiyatlarının istismarı üçün nəzərdə tutulduqda;

52 Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunmayan sənəd hansıdır?

- ☐ «zəmanət öhdəliyi»
- ☒ əmtəənin qəbulu aktı
- ☐ Xarici tərəflə bağlanmış müqavilə
- ☐ Mənşə sertifikatı
- ☐ İstehsalçı ilə ixracatçı arasında müqavilə

53 Valyuta nəzarətinin əsas istiqamətlərinə aid deyildir:

- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması
- ☒ Vətəndaşların valyuta mübadiləsi proseslərinin yoxlanması
- ☐ aparılan valyuta əməliyyatlarının qanunvericiliyə uyğun olması və tələb olunan lisenziya və icazələrin alınması
- ☐ rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması
- ☐ Xarici valyuta ödənişlərinin qanunu və əsaslı olmasının yoxlanılması

54 Bazar nədir?

- ☐ Mübadilə kateqoriyasıdır
- ☒ İstehsal olunan nemətlərin sərbəst ekvivalent mübadiləsidir;
- ☐ əmtəə mübadiləsinin baş verdiyi məkandır;
- ☐ Mübadilə prosesində alqı-satqı aktlarının məcmusudur;
- ☐ Təklif və tələbin birləşməsidir;

55 Bazarın təsnifatı: malın sahəvi mənsubiyyətinə görə hansı bazar yoxdur?

- ☐ pambıq bazarı;
- ☒ xırdavat bazarı
- ☐ neft bazarı;
- ☐ maşın bazarı;
- ☐ taxıl bazarı;

56 Bazarın təsnifatı: əhatə etdiyi hüdudlara görə hansı bazar yoxdur?

- ☐ şəhər bazarı
- ☒ ölkə bazarı
- ☐ dünya bazarı;
- ☐ regional bazar
- ☐ milli bazar

57 Bazarın təsnifatı: alqı-satqı obyektinin xarakterinə görə bazarlara aid deyil?

- ☐ qiymətli kağızlar bazarı;
- ☒ əmək bazarı.

- ☐ mallar və xidmətlər bazarı;
- ☐ kapital bazarı;
- ☐ işçi qüvvəsi bazarı;

58 Bazarın təsnifatı: satıcı və alıcının qarşılıqlı münasibətlərinin xarakterinə görə bazarlar?

- ☐ örtülü (qapanmış) bazar
- ☒ təmiz bazar.
- ☐ alıcı bazarı;
- ☐ satıcı bazarı;
- ☐ azad (açıq) bazar;

59 Malların təsnifatı prinsipləri: təyinatına görə?

- ☐ işlədilmə müddətinə görə.
- ☒ istehlak təyinatlı mallar;
- ☐ ümumi mallar;
- ☐ istifadə müddətinə görə;
- ☐ bişirilmə müddətinə görə;

60 Malların təsnifatı prinsipləri: müddətinə görə?

- ☐ həmişəlik mallar.
- ☒ uzunmüddətli istifadə üçün mallar;
- ☐ təcili istifadə üçün mallar;
- ☐ bir dəfə istifadə olunan mallar
- ☐ dəfələrlə istifadə olunan mallar;

61 Malların təsnifat prinsipləri: qiymətinə görə?

- ☐ dəbdə olan mallar;
- ☒ ucuz mallar.
- ☐ gündəlik tələb olunan mallar;
- ☐ seçim tələbli mallar;
- ☐ zinət malları;

62 Malların təsnifat prinsipləri: istehsal olunma üsullarına görə?

- ☐ kütləvi hazırlanan mallar.
- ☒ layihəsiz hazırlanan mallar;
- ☐ standart mallar;
- ☐ nadir mallar;
- ☐ seriya ilə hazırlanan mallar;

63 Malların təsnifatı prinsipləri: emal və istehlak xüsusiyyətlərinə görə?

- ☐ hazır məhsul.
- ☒ bərpaedici
- ☐ xammal;
- ☐ yarımfabrikat;
- ☐ komplektləşdirici;

64 1990-cı ildə Vyana da keçirilən konfransda qəbul edilmiş sənədin adı nədir?

- ☐ Beynəlxalq standartlara dair konvensiya
- ☒ Beynəlxalq alqı-satqı müqavilələrinə dair konvensiya;
- ☐ Beynəlxalq tariflərə dair konvensiya;
- ☐ Beynəlxalq daşınmalara dair konvensiya
- ☐ Beynəlxalq borclara dair konvensiya

65 Vyana Konvensiyasının iştirakçı ölkələri neçə idi?

- ☐ 32 ölkə;
- ☒ 30 ölkə;
- ☐ 62 ölkə;
- ☐ 22 ölkə;
- ☐ 29 ölkə;

66 Vyana Konvensiyası ibarətdir:

- ☐ 5 hissə 111 maddədən.
- ☒ 4 hissə 101 maddədən;
- ☐ 2 hissə 96 maddədən;
- ☐ 3 hissə 84 maddədən;
- ☐ 1 hissə 72 maddədən;

67 1985-ci ildə qəbul edilmiş Haaqa Konvensiyasının məqsədi:

- ☐ Vyana Konvensiyasını ləğv etmək.
- ☒ Hüquqi kolizion qaydaların unifikasiyası barədə əsasnamə hazırlamaq;
- ☐ 1955-ci il Haaqa konvensiyasının müddəalarını təzələmək;
- ☐ 1980-ci il Vyana Konvensiyasına bəzi əlavələr etmək;
- ☐ Köhnəlmiş Haaqa konvensiyasını ləğv etmək;

68 Aşağıdakılardan şansı Haaqa Konvensiyasının əsas müddəalarında yoxdur:

- ☐ müqavilənin tənzimlənməsində köməyə gələn hüquqların müəyyənləşdirilməsi;
- ☒ Konvensiyada iştirak etməyən dövlətlərə qadağalar qoyulması.
- ☐ malların alqı-satqı müqavilələrinin beynəlxalq xarakterinin müəyyən edilməsi;
- ☐ ayrı-ayrı növ malların (şəxsi istehlak malları) beynəlxalq alqı-satqı sferasına tətbiq edilməsindən kənarlaşdırılması;
- ☐ beynəlxalq alqı-satqı sferasına hərrac və birja mallarının, elektrik enerjisinin və s. daxil edilməsi;

69 Haaqa Konvensiyasının qəbulu zamanı xüsusi hüquq konfransının sessiyasında neçə dövlət iştirak edirdi?

- ☐ 52 dövlət
- ☒ 62 dövlət
- ☐ 22 dövlət
- ☐ 32 dövlət
- ☐ 42 dövlət

70 Ümumdünya Ticarət Təşkilatı (ÜTT) neçə dövləti əhatə edir?

- ☐ 125-dən artıq.
- ☒ 150-dən artıq
- ☐ 50-dən artıq
- ☐ 100-dən artıq
- ☐ 75-dən artıq

71 Hal-hazırda ÜTT dünya ticarətinin neçə faizini əhatə edir?

- ☐ 75%-ni
- ☒ 85%-ni
- ☐ 50%-ni
- ☐ 60%-ni
- ☐ 70%-ni

72 Aşağıdakılardan hansı BMT-nin iqtisadiyyat üzrə ixtisaslaşdırılmış təşkilatı deyildir?

- ☐ MOT – Beynəlxalq əmək təşkilatı
- ☒ AATA – avropa azad ticarət assosiasiyası;
- ☐ PROON – inkişaf proqramı;
- ☐ YUNIDO – sənaye inkişafı təşkilatı;
- ☐ YUNEP – ətraf mühitin qorunması proqramı;

73 Beynəlxalq alqı-satqı kontraktlarında ödəniş qaydaları?

- ☐ tədricən ödəmə.
- ☒ qiymətli kağızlarla ödəmə;
- ☐ nağd ödəmə;
- ☐ avansla ödəmə;
- ☐ kreditlə ödəmə;

74 Alqı-satqı kontraktlarında hesablaşma formalarına aid deyil?

- ☐ veksəl forması;
- ☒ nisyə forması.
- ☐ inkasso forması;
- ☐ akkreditiv forması;
- ☐ çek forması;

75 Alqı-satqı kontraktlarına əsasən malın təhvil-təslim qaydalarına aid deyil?

- ☐ təhvil-təslim müddəti.
- ☒ təhvil-təslimin keyfiyyəti;
- ☐ təhvil-təslimin yeri;
- ☐ daxil olan malın miqdarının yoxlanması;
- ☐ daxil olan malın keyfiyyətinin yoxlanması;

76 Kontrakt üzrə reklamasiyanın tənzimlənməsi üsullarına aid deyil?

- ☐ qüsurlu malın başqası ilə dəyişdirilməsi;
- ☒ qüsurlu malın keyfiyyətinin dəyişdirilməsi
- ☐ çatışmayan malın yerini doldurmaq (əvəzini vermək);

- ☐ malın geri qaytarılması və dəyərinin dərhal ödənilməsi;
- ☐ malın qüsurunun satıcı tərəfindən düzəldilməsi;

77 Beynəlxalq ticarətdə mütləq üstünlük nəzəriyyəsi hansı alimə məxsusdur?

- ☐ Samuelsona.
- ☒ Adam Smitə;
- ☐ Aristotələ;
- ☐ Devid Rikardoya;
- ☐ Con Keynsə;

78 Beynəlxalq ticarətdə müqayisəli üstünlük nəzəriyyəsi hansı alimə məxsusdur?

- ☐ Samuelsona.
- ☒ Devid Rikardoya
- ☐ Aristotələ;
- ☐ Adam Smitə;
- ☐ Con Keynsə

79 Beynəlxalq ticarətdə rəqabət üstünlüyü nəzəriyyəsi hansı alimə məxsusdur?

- ☐ Con Keynsə.
- ☒ Maykl Porterə;
- ☐ Platona;
- ☐ Adam Smitə;
- ☐ Devid Rikardoya;

80 Dövlətin iqtisadi siyasətində proteksionizm nədir?

- ☐ Dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək.
- ☒ Milli iqtisadi maraqların qorunması tədbirləri;
- ☐ millətçilik ideologiyası;
- ☐ Şovenistlik ideologiyası;
- ☐ Dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək;

81 Beynəlxalq əmək bölgüsü nədir?

- ☐ istehsal əlaqələri;
- ☒ əmək kooperasiyası
- ☐ qloballaşma;
- ☐ beynəlmiləl əməkdaşlıq;
- ☐ bir ölkədə ictimai əmək bölgüsü;

82 Beynəlxalq əmək bölgüsünün tipi hansıdır?

- ☐ kütləvi.
- ☒ fərdi;
- ☐ ictimai;
- ☐ qlobal;
- ☐ seriyalı;

83 Açıq iqtisadiyyat nədir?

- ☐ idxal-ixrac əməliyyatlarında üstünlük.
- ☒ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə tam iştirak etməsi;
- ☐ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə iştirak etməməsi;
- ☐ xarici iqtisadi əlaqələrin olmaması;
- ☐ xarici iqtisadi əlaqələrin xəlvəti olması;

84 Qarışıq iqtisadiyyat nədir?

- ☐ Ölkədə müştərək müəssisələrin çox olması.
- ☒ Ölkədə həm dövlət, həm də xüsusi mülkiyyət formalarının mövcud olması;
- ☐ idxal-ixrac əməliyyatlarının birgə keçirilməsi.
- ☐ Dövlət mülkiyyətinin xarici firmalara icarəyə verilməsi.
- ☐ Hər növ təbii sərvətlərin olması;

85 Valyuta nəzarətində baza sənədi hansıdır?

- ☐ müəssisə rəhbərinin əmri.
- ☒ satış pasportu;
- ☐ faktura;
- ☐ yol vərəqi;
- ☐ bank arayışı;

86 Satış pasportunda hansı göstəricinin olması hökmən deyildir?

- ☐ ixrac edilən əmtəənin ümumi məbləği;
- ☒ müəssisə rəhbərinin imzası;
- ☐ xarici alıcının hüquqi ünvanı;
- ☐ pasportun tərtib olunması üçün əsas sayılan kontraktın (müqaviləni) nömrəsi;
- ☐ kontraktın imzalanma tarixi;

87 Satış protokolu neçə nüsxədə tərtib olunur?

- ☐ 3 nüsxədə;
- ☒ 2 nüsxədə.
- ☐ 6 nüsxədə;
- ☐ 5 nüsxədə;
- ☐ 4 nüsxədə;

88 Əmtələri yerdəyişmə istiqamətindən asılı olaraq gömrük rüsumu necə təsnif edilir?

- ☐ mövsümi, xüsusi
- ☒ idxal, ixrac, tranzit
- ☐ advalor, spesifik, kombinəşdirilmiş
- ☐ idxal, ixrac
- ☐ aparılması və gətirilməsi

89 Hesablama üsullarından asılı olaraq gömrük dərəcələrinin üsulları necə ola bilər?

- ☐ mövsümi, xüsusi

- ☒ advalor, spesifik, kombinəlaşdırılmış
- ☐ idxal, ixrac
- ☐ idxal və ixrac edilmiş
- ☐ tranzit, əsas

90 Aşağıda adları çəkilən rüsum növlərindən elələrini seçin ki, onlar daxili bazarın və vətən istehsalının qorunmasında xidmət etmiş olsun?

- ☐ maksimum və sıfır
- ☒ xüsusi, antidempinq və kompensasiya
- ☐ mövsümü və differensial
- ☐ qarışıq və preferensial
- ☐ idxal və tranzit

91 Gömrük dərəcələrinin ölçüsü hansı sənəddə göstərilir?

- ☐ əmtəə-nəqliyyat sənədlərində
- ☒ gömrük tarifində
- ☐ Gömrük Kodeksi
- ☐ «Gömrük tarifi haqqında» qanunda
- ☐ gömrük bəyannaməsi və ödəniş sənədlərində

92 Gömrük rüsumlarının alınmasında azad olan əmtəə kateqoriyaları hansı sənəddə müəyyənləşdirilir?

- ☐ Azərbaycan Respublikasının «Sahibkarlıq fəaliyyəti haqqında» qanunda
- ☒ «Gömrük tarifi haqqında» qanunda
- ☐ Gömrük məəcəlləsi
- ☐ gömrük tarifində
- ☐ Azərbaycan Respublikasının Konstitutsiyasında

93 Gömrük tarifində nəzərdə tutulmuş gömrük dərəcələrinin ölçüləri necə adlanır?

- ☐ qeyd edilmiş
- ☒ baza
- ☐ unifikasiya edilmiş
- ☐ möhlətli
- ☐ şərt

94 Gömrük dəyərinin müəyyən edilməsinin əsas metodu hansıdır?

- ☐ eynicinsli əmtəələrin sövdələşmə üzrə metod
- ☒ idxal edilən əmtəələri satış qiymətləri üzrə metod
- ☐ dəyərin çıxma metodu
- ☐ ehtiyat metodları
- ☐ dəyərin toplama metodu

95 Oxşar əmtəələri sövdələşmə qiymətləri üzrə gömrük dəyərini aşağıdakı adları çəkilən hansı xüsusiyyətlərinə görə müəyyən edirlər?

- ☐ keyfiyyətinə və bazarda nüfuzuna görə
- ☒ fiziki xüsusiyyəti, keyfiyyəti və bazarda nüfuzu, ölkənin mənşəyi, istehsalçıya görə

- ☐ ölkənin məşəyi və istehsalçıya görə
- ☐ tədarük xərcləri və broker haqları üzrə
- ☐ əmtəə nişanı olması və bazarda nüfuzuna görə

96 Gömrük ödənişləri alındıqda əmtəənin məşəcə hansı ölkədən olduğunu hansı məqsədlər üçün müəyyənləşdirmək lazımdır?

- ☐ əlavə vergi qoyuluşu üçün
- ☒ güzəştləri təqdim etmək üçün
- ☐ əmtəənin keyfiyyətini yoxlamaq üçün
- ☐ əmtəələrin təhlükəsizliyini yoxlamaq üçün
- ☐ xarici ölkələrlə ticarət statistikasının formalaşması üçün

97 İnzibati-təsərrüfat fəaliyyətinin idarəedilmə funksiyalarına daxildir:

- ☐ İnzibati fəaliyyətin idarəedilmə funksiyası.
- ☒ İnzibati fəaliyyətin idarəedilmə funksiyası, infrastrukturun və əsaslı tikintinin inkişafının idarəedilmə funksiyası, maddi-texniki təminatın idarəedilmə funksiyası.
- ☐ İnzibati fəaliyyətin idarəedilmə funksiyası, infrastrukturun və əsaslı tikintinin inkişafının idarəedilmə funksiyası.
- ☐ İnzibati fəaliyyətin idarəedilmə funksiyası, maddi-texniki təminatın idarəedilmə funksiyası.
- ☐ İnfrastrukturun və əsaslı tikintinin inkişafının idarəedilmə funksiyası, maddi-texniki təminatın idarəedilmə funksiyası.

98 Təşkilati planlaşdırma idarəetmənin hansı səviyyəsində həyata keçirilir?

- ☐ inzibati-təsərrüfat
- ☒ strateji (Azərbaycan DGK), taktiki (gömrükxanalar, gömrük postları).
- ☐ strateji (Azərbaycan DGK).
- ☐ taktiki (gömrükxanalar, gömrük postları)
- ☐ inzibati

99 İdarəetmənin spesifik funksiyalarına daxildir:

- ☐ gömrük fəaliyyətinin idarəedilmə funksiyası, maliyyə-iqtisadi fəaliyyətin idarəedilmə funksiyası, inzibati-təsərrüfat fəaliyyətin idarəedilməsi funksiyası.
- ☒ gömrük fəaliyyətinin idarəedilmə funksiyası, maliyyə-iqtisadi fəaliyyətin idarəedilmə funksiyası, sosial fəaliyyətin idarəedilmə funksiyası, inzibati-təsərrüfat fəaliyyətin idarəedilməsi funksiyası.
- ☐ gömrük fəaliyyətinin idarəedilmə funksiyası, maliyyə-iqtisadi fəaliyyətin idarəedilmə funksiyası.
- ☐ sosial fəaliyyətin idarəedilmə funksiyası.
- ☐ inzibati-təsərrüfat fəaliyyətin idarəedilməsi funksiyası.

100 Gömrük sistemində təsir formalarına görə hansı metodlar tətbiq edilir:

- ☐ normalaşdırma metodu.
- ☒ birbaşa və dolaylı təsir metodları.
- ☐ birbaşa və dolaylı təsir metodları, normalaşdırma metodu.
- ☐ birbaşa təsir metodları.
- ☐ dolaylı təsir metodları.

101 Birbaşa təsir metodlarına aşağıdakılar aiddir:

- ☐ hüquqi metodlar, iqtisadi-riyazi metodlar.

- ☒ təşkilati-sərəncamverici, hüquqi metodlar.
- ☐ təşkilati-sərəncamverici.
- ☐ hüquqi metodlar.
- ☐ təşkilati-sərəncamverici, hüquqi metodlar, iqtisadi-riyazi metodlar.

102 Dolayı təsir metodlarına aiddir:

- ☐ sosial, psixoloji, iqtisadi metodlar.
- ☒ sosial, psixoloji, iqtisadi, iqtisadi-riyazi metodlar.
- ☐ psixoloji, iqtisadi, iqtisadi-riyazi metodlar.
- ☐ sosial, iqtisadi, iqtisadi-riyazi metodlar.
- ☐ sosial, psixoloji, iqtisadi-riyazi metodlar.

103 Gömrük orqanlarında hansı təşkilati-sərəncamverici metodlar tətbiq edilir?

- ☐ intizam metodları.
- ☒ Təşkilati, sərəncamverici və intizam metodları.
- ☐ Təşkilati, sərəncamverici metodları.
- ☐ sərəncamverici və intizam metodları.
- ☐ Təşkilati, intizam metodları.

104 İdarəetmədə hüquqi metodlara aiddir:

- ☐ Hüquqi normaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi münasibətlərin formalaşdırılması.
- ☒ Hüquqi normaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi münasibətlərin formalaşdırılması, hüquqi aktların tələblərinə riayət edilməsi.
- ☐ Hüquqi normaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi münasibətlərin formalaşdırılması.
- ☐ Hüquqi normaların hazırlanması, istifadəsi və tətbiqi, hüquqi aktların tələblərinə riayət edilməsi.
- ☐ hüquqi münasibətlərin formalaşdırılması, hüquqi aktların tələblərinə riayət edilməsi.

105 Sosial idarəetmə metodlarına aiddir:

- ☐ sosial normalaşdırma, sosial tənzimetmə, mənəvi stimullaşdırma metodları.
- ☒ sosial normalaşdırma, sosial tənzimetmə, sosial varislik, sosial novatorluq, mənəvi stimullaşdırma metodları.
- ☐ sosial normalaşdırma, sosial novatorluq, mənəvi stimullaşdırma metodları.
- ☐ sosial tənzimetmə, sosial varislik, sosial novatorluq, mənəvi stimullaşdırma metodları.
- ☐ sosial normalaşdırma, sosial tənzimetmə, sosial varislik, sosial novatorluq.

106 İdarəetmənin təşkilati strukturları aşağıdakı elementlərdən ibarətdir:

- ☐ idarəetmə həlqələri, qarşılıqlı əlaqələr.
- ☒ idarəetmə həlqələri, idarəetmə səviyyələri, qarşılıqlı əlaqələr.
- ☐ idarəetmə həlqələri, qarşılıqlı əlaqələr.
- ☐ idarəetmə səviyyələri, qarşılıqlı əlaqələr.
- ☐ idarəetmə həlqələri, idarəetmə səviyyələri.

107 Beynəlxalq ticarətdə elan edilən qiymətlər

- ☐ birja qiyməti
- ☒ razılaşdırılmış qiymət
- ☐ doğru qiyməti

- ☐ hərrac qiyməti
- ☐ müqavilə qiyməti

108 Dünyanın ən iri keyfiyyət birjası

- ☐ Ər-Riyad
- ☒ Nyu-York
- ☐ Malayziya
- ☐ Kanada
- ☐ Küveyt

109 Beynəlxalq birjalarda tətbiq edilməyən saziş

- ☐ fyuçers sazişi
- ☒ barter sazişi
- ☐ spot
- ☐ real sazişlər
- ☐ təcili

110 Xarici ticarətin dövlət tənzimlənməsinin əsas istiqamətləri (lazım olmayanı qeyd etməli)

- ☐ turizmin tənzimlənməsi
- ☒ xammalın tənzimlənməsi
- ☐ ixracın tənzimlənməsi
- ☐ idxalın tənzimlənməsi
- ☐ xarici ticarətin liberallaşdırılması

111 Kapitalın beynəlxalq hərəkət formaları (lazım olmayanı qeyd etməli)

- ☐ qısa müddətli kapital
- ☒ uzun müddətli kapital
- ☐ xüsusi kapital forması
- ☐ şərikli kapital forması
- ☐ kapitalın əmtəə forması

112 Beynəlxalq ticarətin müasir problemlərin həllində rolu (lazım olmayanı qeyd etmək)

- ☐ ekoloji tarazlıq
- ☒ sahibkarlıq problemi
- ☐ susuzluq problemi
- ☐ səhiyyə problemi
- ☐ ərzaq problemi

113 Dünya təsərrüfatı strukturuna daxil olan əsas element

- ☐ Qarib-dənizi hövzəsi ölkələri
- ☒ inkişaf etməkdə olan ölkələr
- ☐ sənaye
- ☐ kənd təsərrüfatı
- ☐ Cənubi-Şərqi Asiya ölkələri

114 Ölkənin iqtisadi təhlükəsizliyini təşkil edən faktor

- ☐ xarici kapitaldan geniş istifadə
- ☒ ixrac üçün mallar istehsalının artırılması
- ☐ böhran
- ☐ idxalın inkişafı
- ☐ sahibkarlığın inkişafı

115 İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının yarandığı dövr

- ☐ 1976-cı il
- ☒ 1961-ci il
- ☐ 1940-cı il
- ☐ 1985-ci il
- ☐ 2008-ci il

116 Birja mallarının digər mallardan fərqli xüsusiyyətləri (düzgün olmayanı göstərin)

- ☐ birjada satılan mal tez xarab olmamalıdır
- ☒ birja mallarına qiymət sabit olmalıdır
- ☐ birja malları eynicinsli olmalıdır
- ☐ birja mallarına tələb və təklif kütləvi xarakterə malik olmalıdır
- ☐ birja mallarına tələb və təklif tez proqnozlaşdırılmalıdır

117 Hərrac ticarətdə satılan mallar (düzgün olmayan qeyd etməli)

- ☐ rəsm əsərləri
- ☒ silah
- ☐ antikvarlar
- ☐ nadir heyvan cinsləri
- ☐ qiymətli məmulatlar

118 Beynəlxalq ticarətdə qloballaşmanın əsas istiqaməti

- ☐ Milli dövlətlərin inkişaf etdirilməsi
- ☒ ATZ-nın yaradılması
- ☐ regional bazarların yaradılması
- ☐ region dövlətlərinin əməkdaşlığı
- ☐ iqtisadi birliklər

119 Dünyada ən az dövlətin iştirak etdiyi iqtisadi birlik

- ☐ MDB
- ☒ NAFTA
- ☐ Asiya və Sakit okean iqtisadi birlii
- ☐ GÜAM
- ☐ Qara dəniz iqtisadi birliyi

120 Keçid iqtisadiyatı dövlət tənzimləmə funksiyaları

- ☐ gömrük rüsumlarını artırmaq

- ☒ bazar təsərrüfatı qanunları hazırlamaq və rəqabəti genişləndirmək
- ☐ kredit almaq
- ☐ böhrandan çıxmaq
- ☐ investisiya qoyuluşunu artırmaq

121 Keçid iqtisadiyyatında dövlət tənzimləmənin əsas mexanizmləri (lazım olanı qeyd etməli)

- ☐ fərdi fəaliyyətin genişləndirilməsi
- ☒ demokratik rejim
- ☐ güclü xarici təzyiq
- ☐ iqtisadi biliklərə daxil olmaq
- ☐ menecment funksiyalarının genişləndirilməsi

122 Beynəlxalq ticarətin standart modeli

- ☐ əmək məhsuldarlığı
- ☒ məhsul istehsal edən iki ölkə
- ☐ təchizat
- ☐ ayrıca bir ölkənin mal istehsal etməsi
- ☐ xərclərə qənaət

123 Beynəlxalq ticarətdə kommunikasiyanın əsas istiqaməti

- ☐ ixtiralar
- ☒ informasiya
- ☐ ETT
- ☐ televiziya
- ☐ yarışma

124 Beynəlxalq bazarda rəqabət üstünlüyünün əsas mənbələri (lazımlı olmayan mənbəyi qeyd etməli)

- ☐ az maddiləşmiş əmək sərfi
- ☒ malın istehsalına çox əmək sərf edilməsi
- ☐ bazarda mövcud olan mal markalarına nisbətən daha dayanıqlı olan mal markasının yaradılması
- ☐ malın alıcının tələbini tam ödəmək xüsusiyyətləri
- ☐ formada malın öz resursları yaradılması xüsusiyyətləri

125 Xarici bazar üçün reklamın işlənilib hazırlanmasının əsas şərti bunlardır (düzgün olanı seç)

- ☐ əməkdaşın xarici dilinin öyrənilməsi
- ☒ qabaqcıl ideyanın seçilməsi
- ☐ reklam büdcəsinin işlənilib hazırlanması
- ☐ reklam agentliyinin tapılması
- ☐ məqsədli auditoriyanın seçilməsi

126 Qeyd edilən kommunikasiya növlərindən hansı daha səmərəli hesab edilə bilər (kommunikasiyaya iqtisadi baxımdan yanaşmaqla)

- ☐ birdəfəlik mal verilməsi haqqında sazişlər
- ☒ global sazişlər
- ☐ iki tərəf arasında uzun müddətə yerinə yetirilməsi nəzərdə tutulan sazişlər

- ☐ barter sazişləri
- ☐ mal mübadiləsi haqqında sazişlər

127 Tipik kontraktın tətbiq istiqaməti

- ☐ kənd təsərrüfatı xammalının satılması haqqında
- ☒ sənaye xammalının uzun müddətə verildiyi nəzərdə tutulduğu halda
- ☐ qısa müddətli sazişlər bağlandığı halda
- ☐ kompensasion sazişlər bağlandığı halda
- ☐ ərzaq mallarının alınması haqqında sazişlər bağlandığı halda

128 Beynəlxalq ticarət palatası necə təşkilatdır

- ☐ qanunvericilik təşkilatı
- ☒ sahibkarlıq təşkilatı
- ☐ dövlət təşkilatı
- ☐ müştərək təşkilat
- ☐ ictimai təşkilat

129 Beynəlxalq reklamın səmərəli idarə edilməsi metodunu qeyd etməli

- ☐ funksional idarəetmə metodu
- ☒ qarışıq idarəetmə metodu
- ☐ qeyri-mərkəzləşdirilmiş idarəetmə metodu
- ☐ mərkəzləşdirilmiş idarəetmə metodu
- ☐ yerli idarəetmə metodu

130 Beynəlxalq ticarətdə risklərin sığortalanmasının əsas istiqamətləri (əsas olmayanı qeyd etməli)

- ☐ valyuta riski
- ☒ malların mühafizə olunması riski
- ☐ texniki risk
- ☐ kommersiya riski
- ☐ investisiya riski

131 Beynəlxalq ticarətdə texnoloji mübadilənin əsas forması

- ☐ turizm xidmətlərinin mübadiləsi
- ☒ elmi-texniki nəşrlər
- ☐ məşinlərin mübadiləsi
- ☐ mal nişanlarının mübadiləsi
- ☐ məhsuldar qüvvələrin yerdəyişməsi

132 Ümumdünya intellektual mülkiyyət təşkilatı hansı dünyəvi təşkilata daxildir

- ☐ beynəlxalq turizm təşkilatına
- ☒ BMT-yə
- ☐ beynəlxalq səhiyyə təşkilatına
- ☐ beynəlxalq ticarət palatasına
- ☐ beynəlxalq maliyyə təşkilatlarına

133 Beynəlxalq turizmin əsas hərəkətinin inkişafına təsir edən əsas faktor (əsas hesab ediləni qeyd etməli)

- ☐ turizmin təşkili səviyyəsi
- ☒ insanların gəlir səviyyəsi
- ☐ insanların mədəni səviyyəsi
- ☐ intellektual mülkiyyət səviyyəsi
- ☐ insanların həyat tərz

134 OPEK-in yaranma tarixi

- ☐ 1998-ci il
- ☒ 1960-cı il
- ☐ 1948-ci il
- ☐ 1955-ci il
- ☐ 1980-ci il

135 İxracın stimullaşdırılması formaları (lazım olmayanı qeyd etməli)

- ☐ ixrac üçün məl istehsal edən müəssisələrə informasiya köməkliyi göstərilməsi
- ☒ bank əməliyyatlarının səmərəli təşkili
- ☐ ixracın dövlət tərəfindən kreditləşdirilməsi
- ☐ ixracın qarışıq-birlikdə kreditləşdirilməsi
- ☐ ixracın dövlət tərəfindən sığortalanması

136 TMK-rın iqtisadi baxımdan zəif olan ölkələrdə əsas fəaliyyət istiqamətləri

- ☐ tikintinin inkişaf etdirilməsi istiqamətində
- ☒ milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində
- ☐ sənayenin inkişaf etdirilməsi istiqamətində
- ☐ kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində
- ☐ xidmət sahəsinin inkişaf etdirilməsi istiqamətində

137 Beynəlxalq iqtisadi münasibətləri xarakterizə edən istiqamətlər (aid olmayanı qeyd etməli)

- ☐ integrasiya
- ☒ mənfəət əldə etmək
- ☐ dünya təsərrüfatı və beynəlxalq əmək bölgüsü
- ☐ beynəlxalq ticarət
- ☐ işçi qüvvəsinin və kapitalın yerdəyişməsi

138 Beynəlxalq ticarətin inkişafına təsir edən integrasiya qrupları

- ☐ Merkosur iqtisadi birliyi
- ☒ Azərbaycan-İran-Pakistan iqtisadi birliyi
- ☐ Avropa ittifaqı
- ☐ Asiya və Sakit okean iqtisadi birliyi
- ☐ NAFTA

139 Elmi-texniki inqilab şəraitində beynəlxalq ticarətin metodunun müəyyən edilməsi

- ☐ institutsion ticarət

- ☒ elektron ticarəti
- ☐ qarşılıqlı ticarət
- ☐ barter ticarəti
- ☐ kompensasion ticarət

140 Bazar iqtisadiyyatına daxil olan ölkələrdə beynəlxalq ticarətin təşkilinə konseptual yanaşma (lazım olmayanı qeyd etməli)

- ☐ dünya bazarına münasibətdə açıq iqtisadiyyata keçmək
- ☒ integrasiyanı zəiflətmək
- ☐ ölkədə daxili sabitlik
- ☐ beynəlxalq ticarətin liberallaşdırılması
- ☐ özəlləşdirmənin sürətləndirilməsi

141 Beynəlxalq bazarın mala təminatında ümumi payı çox olan sənayecə inkişaf etmiş dövlət

- ☐ İngiltərə
- ☒ ABŞ
- ☐ Fransa
- ☐ İtaliya
- ☐ Yaponiya

142 Müasir şəraitdə beynəlxalq integrasiya razılaşmalarının əsas tipləri (lazım olmayanı qeyd etməli)

- ☐ tam iqtisadi və siyasi integrasiya
- ☒ regionlar arasındakı ittifaq
- ☐ gömrük ittifaqı
- ☐ azad ticarət zonası
- ☐ iqtisadi ittifaq

143 Beynəlxalq əməkdaşlığın formaları

- ☐ ixtisaslaşmış müəssisələr
- ☒ müştərək müəssisələr
- ☐ xarici müəssisələr
- ☐ yerli müəssisələr
- ☐ firmalar

144 XXI yüzilliyin başlanğıcında beynəlxalq ticarətin inkişaf faktorları (səhv olanı xətləməli)

- ☐ dünya iqtisadiyyatı ilə siyasəti arasında həmişə əlaqə səviyyəsinin nəzərə alınması
- ☒ dünya təsərrüfatının vahid mərkəzdən – BMT tərəfindən idarə edilməsi
- ☐ uzun müddətli təsərrüfat əlaqələrinin genişləndirilməsi
- ☐ beynəlxalq ticarətin global tənzimlənməsi
- ☐ beynəlxalq təminatında əsas Şimali Amerika – Qərbi Avropa və Yaponiya üçlüyü ilə yanaşı dördüncü güc sahibi Çinin hesaba alınması

145 Beynəlxalq bazarda xarici tərəfdaşları necə seçməli (lazım olmayanı qeyd etməli)

- ☐ tərəfkeşin gəliri və onun bölüşdürülməsi ilə tanış olmaq
- ☒ nümayəndələr göndərməklə

- ☐ qarşı tərəfin müəyyən dövrdəki hesabatları ilə tanış olmaqla
- ☐ informasiya-məlumat agentləri vasitəsilə
- ☐ firmanın marketinq tədqiqatı göstəriciləri əsasında

146 Firmanın beynəlxalq bazara çıxmaq imkanlarını şərtləndirən amillər

- ☐ hər nəfərə düşən xarici ticarətin və investisiyanın həcmi
- ☒ xarici müəssisələrin sayını artırmaq
- ☐ ölkədə həyat səviyyəsi
- ☐ ölkədə ümumi daxili məhsul istehsalının vəziyyəti
- ☐ iqtisadiyyatın inkişaf səviyyəsi

147 Beynəlxalq bazarda firmanın imicini qaldırmaq yolları (düz olmayanı göstər)

- ☐ alıcılara güzəştli yeni xidmət növləri təqdim etmək
- ☒ ucuz xammal əldə etmək
- ☐ bazarda alıcılarla əlaqəni genişləndirmək
- ☐ institutsional reklamın geniş yayılması
- ☐ bazara yeni ticarət markası təqdim etmək

148 Konsiqnator kimdir

- ☐ destribyuter
- ☒ vasitəçi
- ☐ ixracatçı
- ☐ sazişə zəmanətçi
- ☐ idxalatçı

149 Ayrı-ayrı ölkələrin müəyyən məhsul növləri üzrə ixtisaslaşması – bu:

- ☐ beynəlxalq ticarət
- ☒ beynəlxalq əmək bölgüsü
- ☐ beynəlxalq inteqrasiya
- ☐ beynəlxalq kooperativləşmə
- ☐ istehsalın beynəlxalq mərkəzləşdirilməsi

150 XX-XXI əsrlərdə dünya təsərrüfatının inkişafında baş verir:

- ☐ gömrük rüsumlarının artması
- ☒ milli iqtisadiyyatın inkişaf səviyyəsi;
- ☐ mübahisəli beynəlxalq problemləri həll etmək məqsədi ilə hərbi əməliyyatların aktivləşməsi
- ☐ təsərrüfat həyatının milliləşdirilməsi
- ☐ BƏB inkişaf etməməsi

151 BƏB-də ölkələrin iştirak etməsinin əsas oyadıcı motivləri:

- ☐ işsizlərin paylarının azalması
- ☒ iqtisadi səmərəliliyin alınması
- ☐ yeni biliklərə və texnologiyaya nail olmaq
- ☐ ölkələrarası təsir sferasının həddi
- ☐ xammal və enerji mənbələrinə nail olmaq

152 Ölkələrarası əmək bölgüsünün inkişafının əsas səbəbləri:

- ☐ coğrafi yaxınlıq
- ☒ müxtəlif istehsal faktorlarının sayı
- ☐ informasiya üstünlüyündən istifadə etmək
- ☐ təbiət-iqlim şəraitində oxşarlıq
- ☐ ölkələrin yerləşməsinin geopolitik xüsusiyyətləri

153 Ölkənin BƏB-də iştirakından iqtisadi səmərəliliyə nə aid edilmir:

- ☐ iqtisadi mənfəətin artması
- ☒ torpaq rentasını artırmaq
- ☐ rəqabət haqqında yeni informasiyanın alınması
- ☐ nisbətən ucuz idxal hesabına daxili əmtəə və xidmətdən imtina etməklə milli məsrəflərə qənaət etmək
- ☐ ixrac və idxal olunan beynəlxalq və milli əmtəə və xidmətlər arasında alınan fərq

154 Dünya təsərrüfatının formalaşdırılmasına başlanma vaxtı:

- ☐ XX əsrin axırlarında
- ☒ XV-XVI əsrlərdə
- ☐ XIX əsrin sonu XX əsrin başlanğıcı
- ☐ XVIII əsrin başlanğıcı
- ☐ XX əsrin ortalarında (ikinci dünya müharibəsindən sonra)

155 Aşağıda göstərilən elementlərdən hansını dünya təsərrüfatının iqtisadi inkişaf böhranına aid etmək olmaz:

- ☐ cəmiyyətdə sosial gərginlik
- ☒ əsas iqtisadi göstəricilərin sabit artımı
- ☐ əhəlinin həyat səviyyəsinin aşağı düşməsi
- ☐ işsizliyin artması
- ☐ inflyasiyanın artması

156 Müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsi aşağıdakılarda özünü təqdim edir:

- ☐ ölkə daxilindəki təsərrüfat əlaqələrinin inkişafı üzrə tədbirlər sistemi
- ☒ alıcılar və satıcılar, borclular və kreditorlar arasında aktivləri yenidən çölüşdürən müxtəlif təşkilatların, orqanların birliyi
- ☐ qarşılıqlı iqtisadi əlaqəyə yönəldilmiş dövlətin, iqtisadi agentlərin, müxtəlif təsərrüfat subyektlərinin hüquqi, mədəni və digər növ fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
- ☐ münasib təkrar istehsal şəraitinin təmin edilməsi və sosial iqtisadi sistemə təsir etmək məqsədi ilə dövlətin və onun şəxsində müxtəlif səviyyəli institutların həyata keçirdiyi təsərrüfat-siyasi tədbirlər sistemi
- ☐ bir qayda olaraq Dövlət büdcəsində və inflyasiyada defisitliyi aparmaq məqsədi ilə iqtisadiyyata qoyulan dövlət vəsaitinin kreditləşmənin, iqtisadi artımın maliyyələşdirilməsi

157 İqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi işlənilib hazırlanmışdır:

- ☐ M.Porter
- ☒ C.Keynson
- ☐ A.Smit və D.Rikardo
- ☐ K.Marks
- ☐ V.Leontyev

158 İqtisadiyyatın dövlət tənzimlənməsini kredit-pul tədbirləri:

- ☐ müştəri hesablarının həmçinin müxbir banklarının açılması və aparılması
- ☒ qiymətli kağızlar bazarında tədbirlərin minimal bank ehtiyatlarının və hesablama dərəcələrinin tənzimlənməsi
- ☐ bütünlükdə və işgüzar iştirakda dövlətə mənsub olan kompleks təsərrüfat obyektləri
- ☐ dövlət tərəfindən təqdim olunmuş kredit və subsidiyalar və əsas kapitalın şınmasını sürətləndirmək üçün vergilər
- ☐ inflyasiyaya qarşı mübarizəni və dövlət büdcəsində defisitliyi mühafizə etmək

159 İqtisadiyyatda dövlət sektorunun məqsədi:

- ☐ məsləhət xidmətlərinin qiymətləndirilməsi
- ☒ təkrar istehsalın ümumi şərtlərinin təmin edilməsi
- ☐ qoyulan kapitala faiz və gəlirin alınması
- ☐ dövlət büdcə vəsaitinin yenidən alınması
- ☐ iqtisadi artımın maliyyələşdirilməsi

160 Beynəlxalq əmək bölgüsündə iştirak edən ölkələrin xarici iqtisadi əlaqələrin tənzimlənməsi qaydalarını və optimallaşdırılmasını müəyyən etmək üçün dövlət və onun orqanlarının məqsədyönlü fəaliyyəti:

- ☐ gömrük tənzimlənməsi
- ☒ iqtisadiyyatın dövlət tənzimlənməsi
- ☐ xarici iqtisadi siyasət
- ☐ yerli təsərrüfat qaydalarının beynəlxalq qaydalara yaxınlaşması
- ☐ xarici rəqabətçilər üçün açıq daxili bazar

161 Qarışıq iqtisadiyyat özünü nədə göstərir:

- ☐ ayrı-ayrı ölkələrin milli bizneslərinin qarşılıqlı təsirinin məcmusunda
- ☒ iqtisadiyyatın bütün sektorlarında tam dövlət nəzarətini, həmçinin zəmanətli sosial təminatı tam təmin edən müxtəlif qanunvericilik qərarlarının tərtib edilməsində
- ☐ hər hansı bir dövlətin ərazisində işləyən ölkələrin təsərrüfat subyektlərinin işində
- ☐ iqtisadi proseslərin dövlət tənzimlənməsində
- ☐ ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakında

162 Dünya bazarının inkişaf mərhələlərindən biri kimi:

- ☐ işsizliyin artım payı
- ☒ XVIII-XIX əsrlərdə sənaye inqilabı
- ☐ dünya müharibələri
- ☐ dünyada qeopolitik dəyişikliklər
- ☐ hər hansı bir şəxsin fəaliyyəti

163 Müəyyən miqdarda mal göndərilməsi və ödəmələrə müvafiq olaraq hansı qiymət həqiqi səviyyəyə uyğundur:

- ☐ pərakəndə qiymətlər
- ☒ kontrakt qiymətləri
- ☐ birja kotirovkası
- ☐ sorğu qiymətləri
- ☐ preyskurantlar və qiymətlər siyahısı

164 Ölkələrarası əsas beynəlxalq əmək bölgüsü və istehsalın digər faktorları sferasında möhkəm əmtəə-pul münasibətləri:

- ☐ maliyyə bazarı
- ☒ dünya bazarı
- ☐ beynəlxalq bazar
- ☐ xarici bazar
- ☐ milli bazar

165 Aşağıdakı qeyd edilən funksiyalardan hansı dünya bazarı funksiyasına aid deyil:

- ☐ sağlamaşdıricı-qaydaya salma
- ☒ fiskal
- ☐ tənzimləyici
- ☐ informasiya
- ☐ balanslaşdırıcı

166 Hansı xarakterik cəhətlər dünya qiymətləri nişanələrinə aid edilmir:

- ☐ əsas xammal istehsalçıların ixrac qiymətləri və Qərbi Avropa bazarlarının, həmçinin iri birja qiymətlərinin mövcudluğu
- ☒ malların dəyərinin beynəlmiləl qeyd edilməsi
- ☐ layihə konstruktor büroları ilə ifadə edilmiş
- ☐ iri ixrac, idxal əməliyyatlarının həyata keçirildiyi mühüm beynəlxalq ticarət mərkəzlərində sazişlər qiyməti kimi fəaliyyət göstərməsi
- ☐ bu qiymət üzrə iri kommersiya sazişlərinin həyata keçirilməsi

167 Çoxqiymətlilik nəzərdə tutulur:

- ☐ eyni mal qruplarının saziş qiymətləri üzrə gömrük dəyərinin müəyyən edilməsi
- ☒ eyni tədavül sferasında, həmin və eyni keyfiyyətdə olan mala qiymətlərin sayı
- ☐ dünya qiymətlərinin səviyyəlilik sayı
- ☐ müxtəlif əmtəə və xidmətlərə qiymətlərin sayı
- ☐ dünya qiymətlərinin müxtəlif səviyyəsini müəyyən edən və milli istehsal qiymətlərini formalaşdıran malların milli istehsal xərclərinin müxtəlifliyi

168 Nəşr edilən qiymətlərə aid edilmir:

- ☐ faktiki sazişlər qiyməti
- ☒ sürüşkən qiymətlər
- ☐ sorğu
- ☐ birja kotirovkası
- ☐ preyskurant

169 Beynəlxalq alqı-satqı və mal verilməsi müqavilələrində istifadə edilən «İnkorems» qaydaları müəyyən edir: (cavabın düzgün olmayan variantını qeyd edin)

- ☐ sığortalanma üzrə öhdəçilik
- ☒ qablaşdırma və tələblər üzrə kontraktın yerinə yetirilməsinə nəzarət
- ☐ malların yüklənilib boşaldılması üzrə xərclərin bölüşdürülməsi
- ☐ malın satıcıdan alıcıya keçməsi zamanı təsadüfən məhv olması riskinin keçmə anı
- ☐ gömrük tənzimlənməsi və gömrük rüsumlarının ödənilməsi vəzifələrinin bölüşdürülməsi

170 "İnkoterms" in satıcının dərəcəsi üzrə tələb və risklərinin qaydaya salınması:

- ☐ qruppa (F), (E), (D), (H)
- ☒ qruppa (E), (F), (S), (D)
- ☐ qruppa (A), (E), (S), (D)
- ☐ qruppa (A), (B), (S), (D)
- ☐ qruppa (E), (S), (D), (H)

171 .»İnkoterms»ə müvafiq olaraq malın alıcı ölkənin müəyyən olunmuş məntəqəyə çatdırılana qədər satıcının ya bütün məsrəflər və ya risklər qruplar üzrə müəyyən edilir:

- ☐ (E)
- ☒ (D)
- ☐ (S)
- ☐ (A)
- ☐ (F)

172 Azad ticarət zonaları:

- ☐ xarici ticarət vasitəsilə dövlətlərin iqtisadi birliyi
- ☒ gömrük güzəştləri, valyuta vergi və əmək rejimləri ilə əlaqədar ölkənin xüsusi ayrılmış sahəsi
- ☐ yerli mallar üçün gömrük tariflərinin, kvotaların, məhdudiyyətlərin tam aradan qaldırılmasına qədər azad ticarət rejiminin müəyyən edilməsi
- ☐ qarşılıqlı ticarətdə ikiqat və ya hüququn pozulmasının tətbiq edilməməsi
- ☐ ticarətdə gömrük tarif dərəcələrinin və imtiyazların tətbiq edilməsi şərtlərinin razılaşmaları

173 Müvafiq şəraitdə qeydiyyatdan keçən və müvafiq qanunvericilik aktlarına xarici şirkətlər üçün uyğun olaraq milli ərazidə və onun bir hissəsində güzəştli vergi rejimi:

- ☐ «silikon vadi»
- ☒ ofşar zona
- ☐ azad ticarət zonası
- ☐ texnopolis
- ☐ muxtariyyət zonası

174 Güman edilən ovşar sahə:

- ☐ ixrac məhsullarının istehsalı
- ☒ ancaq maliyyə, vasitəçilik və digər servis əməliyyatlarının həyata keçirilməsi
- ☐ LKİET-rin aparılması
- ☐ hər hansı istehsal fəaliyyəti növünün həyata keçirilməsi
- ☐ marketinq tədqiqatlarının aparılması

175 İnkişaf etmiş ölkələrdə ənənəvi sahələrin inkişafı aşağıdakı inkişaf meyllərinə malikdir:

- ☐ sosial problemlərin artması
- ☒ ayrı-ayrı istehsal sahələri inkişaf etməkdə olan ölkələrə köçürülür
- ☐ müəssisələr bağlanır
- ☐ inkişaf tempinin aşağı düşməsi və ya zəifləməsi
- ☐ texniki tərəqqinin olmaması

176 Dünya təsərrüfunda inkişaf etməkdə olan ölkələrin vəziyyəti müəyyən edilir:

- ☐ işsizlik probleminin olmaması
- ☒ ictimai institutların ənənəvi mülkiyyət formasının sayı
- ☐ bu ölkələrdə E.T.T. yüksək sürətlə inkişaf edir
- ☐ iqtisadi problemlərin həll olunması səviyyəsi
- ☐ əmək məhsuldarlığının yüksək səviyyəsi

177 1990-2000-ci illərdə MDB ölkələri daxilində qarşılıqlı iqtisadi təsir:

- ☐ tərəddüd edir
- ☒ kəskin aşağı düşmüşdür
- ☐ artmışdır
- ☐ keçmiş vəziyyətdə qalmışdır
- ☐ inkişaf etməkdə davam edir

178 Ərzaq malları ilə dünya ticarətində islahatın aparılmasının vacibliyi nə ilə əlaqədardır:

- ☐ yüksək rəqabət
- ☒ dövlətin köməkliliyinin artması
- ☐ dünya ticarətinin beynəlxalq tənzimlənməsinin artması
- ☐ həyat səviyyəsinin aşağı düşməsi
- ☐ ekologiyanın pisləşməsi

179 Mütləq üstünlük:

- ☐ mənfəətin ucuz idxalla bağlı artması və daxili istehsalın azalması
- ☒ xarici ticarət iştirakçısı olan ölkələrdə istehsala sərf olunan müxtəlif ölçülü məsrəflərdən yaranan sərfəlilik
- ☐ xarici ticarət iştirakçısı olan ölkələrdə istehsala sərf olunan məsrəflərlə nisbi fərqlərlə bağlı sərfəlilik:
- ☐ hər hansı bir ölkədən mal ixrac edin və malın rəqabət etmək imkanları ilə laqədar sərfəlilik
- ☐ istehsal xərclərinə qənaət etməklə bağlı sərfəlilik

180 Xekşer-Olin qanununda formalaşdırılmış tezis:

- ☐ milli sərhədlərdən kənarda bazarın genişlənməsi
- ☒ ümumi iqtisadi tarazlığı təmin edən tarazlıq faktorları
- ☐ cəmiyyətin sosial-iqtisadi münasibətləri əldə edilən üstünlüyü formalaşdıran əsas faktor kimi
- ☐ idxalı məhdudlaşdırmaqla ixracı gücləndirməkdə xüsusi investisiyanı stimullaşdırmaq üçün dövlət məsrəflərinin artırılmasının vacibliyi
- ☐ məhsulun qiymətində torpaq rentası

181 İntensivləşdirmə faktorları müəyyənedici göstəricilərdir:

- ☐ kapitalın beynəlxalq hərəkəti
- ☒ müəyyən məhsulun yaradılması üçün istehsal faktorlarına sərf olunan nisbi məsrəflər
- ☐ ölkənin istehsal faktorlarının nisbi təminatı
- ☐ istehsalda nisbətən üstünlüyə malik olan müəyyən malların ticarəti üzrə ixtisaslaşmış və hər bir ticarət iştirakçısı olan ölkənin aldığı iqtisadi səmərə
- ☐ ekoloji effekt

182 İstehsalın aktiv və passiv faktorları haqqında fikirlər:

- ☐ B.Leoutiyev
- ☒ C.Keyus
- ☐ E.Xekşer
- ☐ P.Samuels on
- ☐ A.Smitt

183 Merkantilizm məktəbinin xarici ticarətdə dövlətin milli mövqeyini möhkəmləndirmək haqqında fikirləri:

- ☐ rüsumsuz xammal ixrac və idxalını genişləndirmək və hazır məhsula aşağı ixrac qiymətini saxlamaq
- ☒ tarif, kvota digər ticarət siyasəti alətlərinin köməkliliyi ilə pozitiv ticarət saldosunu təmin etmək məqsədilə ixracı artırmaq və idxalı azaltmaq üçün xarici ticarətin tənzimlənməsi
- ☐ milli sərhədlərdən kənarda bazarı genişləndirmək yolu ilə əmək məhsuldarlığının inkişaf etdirilməsinin stimullaşdırılması
- ☐ ixraca subsidiyalar əhali üçün vergi hesab edilir və daxili qiymətin artmasına səbəb olur. Ona görə də ləğv olunmalıdır
- ☐ başqa ölkələrlə ticarəti genişləndirmək və hazır mallar istehsalını artırmaq

184 Ticarət siyasəti aləti olan tarif və qeyri-tarif istifadə etmək yolu ilə daxili bazardan xarici rəqabətçilərdən müdafiə etməkdə dövlət siyasəti budur

- ☐ tarif kvotası
- ☒ himayədarlıq
- ☐ subsidiyalasdırma
- ☐ tarif parçalanması
- ☐ ixracın kreditləşdirilməsi

185 İdxal və ixrac şərtləri hesab edilən malların ixracında və idxalında gömrük orqanlarının qarşılıqlı məcburi üzvlük haqqı budur

- ☐ aksiz vergilər
- ☒ gömrük rüsumları
- ☐ malın gömrük dəyəri
- ☐ tarif kvotası
- ☐ antidempinq rüsumları

186 Advalor gömrük rüsumu

- ☐ xammalın idxalına əlavələr
- ☒ əldə edilən malın gömrük dəyərinə verginin faizlə edilən əlavələr
- ☐ əldə edilmiş mal vahidinə müəyyən edilmiş ölçüdə vergi qoyulmasına edilən əlavələr
- ☐ malın qaydaya salınmış hər iki üsulunun qanunlaşdırılması
- ☐ rüsum hesaba alınmaqla aralıq idxal mallarına edilən əlavələr

187 Aşağıda göstərilən xarakteristikadan hansı idxal kvotasına Aid edilmir

- ☐ idxalın istənilən miqdarda dəqiq məhdudlaşdırılması
- ☒ istehlakçıdan gəlirin büdcəyə yenidən bölüşdürülməsi
- ☐ idxal edən istehlakçı kompaniyalardan gəlirin yenidən bölüşdürülməsi
- ☐ daxili qiymətlərin artımını həyata keçirməli - aparmalı
- ☐ iri lisenziya bölgü sisteminin yaradılmasını tələb edir

188 Beynəlxalq iqtisadi integrasiya forması hesab edilmir

- ☐ iqtisadi ittifaq
- ☒ ikitərəfli ticarət razılaşmaları
- ☐ azad ticarət zonası
- ☐ gömrük ittifaqı
- ☐ ümumi bazar

189 BİƏ-rin əsas nəticələri aşağıdakıdır (cavabın düz olmayan variantlarını qeyd etməli)

- ☐ vahid sosial-iqtisadi infrastruktur
- ☒ vahid elmi-ritual sistem
- ☐ bütün dövlətlərarası təsərrüfat kompleksinin yaradılması
- ☐ dövlətlərarası idarəetmə institutlarının sayı
- ☐ vahid valyuta sisteminin sayı

190 Nümunəvi integrasiya qruplarını qeyd etməli

- ☐ ÜTT, QATT
- ☒ NAFTA, MEKOSUR, ASHAN, Aİ
- ☐ EKO, SAARK
- ☐ OPEK, ATEŞ
- ☐ PAT, SAS

191 İqtisadi integrasiya inkişaf meyllərini təşkil edir

- ☐ ölkələrin fərdiləşdirilməsi
- ☒ iqtisadi və valyuta ittifaqının yaradılması
- ☐ integrasiya birliklərinin federativ dövlətə çevrilməsi
- ☐ qlobal integrasiyanın ilkin mərhələlərinin yaradılması və inkişafı
- ☐ iqtisadiyyatın yenidən bərpası, islahatın başa çatması

192 Vahid iqtisadi mühitin yaradılması

- ☐ preferensial səviyyəsi
- ☒ milli idarəetmə orqanlarının mərkəzi idarəetmə orqanlarına çevrilməsi
- ☐ milli institutların tətbiq edilməsi
- ☐ hökumət başçıları şurasının tətbiq edilməsi
- ☐ nazirlər sovetinin tətbiq edilməsi

193 »Ümumi bazar« bu integrasiya birliyi formasıdır

- ☐ xammal ixracına gömrük tariflərinin ləğv edilməsi
- ☒ mal, xidmət, işçi qüvvəsinin, kapitalın həmçinin iştirakçı ölkələrin vahid iqtisadi, valyuta-maliyyə siyasətinin aparılması yeri vardır.
- ☐ mal və xidmətlərlə qarşılıqlı ticarətdə gömrük maneələrinin aradan qaldırılması
- ☐ məhdudlaşma yalnız qarşılıqlı ticarətdə yox eyni zamanda işçi qüvvəsinin yerdəyişməsində də ləğv edilir
- ☐ azad dövrəli valyutada ödəmələrlə ixrac-idxal əməliyyatlarında iri kommersiyanın aparılması

194 İntegrasiyanın əsas göstəriciləri bunlardır (cavabın düzgün olmayan variantını qeyd etməli)

- ☐ «domino» səmərəliliyi
- ☒ integrasiya edən ölkələrin iqtisadi inkişaf səviyyəsinin müxtəlifliyi

- ☐ coğrafi yaxınlıq
- ☐ nümayişetdirici səmərə
- ☐ ölkələr qarşısında duran ümumi və digər problemlər

195 QATT – bu

- ☐ malların yüklənilib boşaldılması üzrə baş təşkilatdır
- ☒ tarif və ticarət üzrə baş sazişlərdir
- ☐ mallar üzrə ticarətin global təşkilatıdır
- ☐ tarif və ticarət üzrə baş təşkilatıdır
- ☐ mal və xidmətlər üzrə baş təşkilatdır

196 Azərbaycan Respublikası

- ☐ ÜTT-na üzv daxil olmaqdan imtina edir
- ☒ ÜTT-nin üzvü deyil
- ☐ ÜTT-nin tam hüquqlu üzvüdür
- ☐ ancaq silahların ixracı üzrə ÜTT-nin güzəştlərindən istifadə edir
- ☐ yalnız silahların göndərilməsində ÜTT-nin güzəştlərindən istifadə edir

197 YUNKTAD-ın fəaliyyəti inkişafa istiqamətlənmişdir

- ☐ incəsənət və sənaye əməkdaşlığına
- ☒ beynəlxalq ticarətə
- ☐ beynəlxalq ETT-yə
- ☐ beynəlxalq rabitə vasitələrinə
- ☐ mədəni mühitə

198 BVF-nun əsas funksiyaları hesab edilir (düzgün olmayan variantı qeyd etməli)

- ☐ dövlət maliyyəsi, statistika və bank tənzimlənməsi və ödəmə balansı sahəsində üzv olan ölkələrin hökumətlərinə texniki yardım göstərməli
- ☒ beynəlxalq investisiyalığa köməklik etməli
- ☐ razılaşdırılmış davranış kodeksini gözləməli (beynəlxalq valyuta siyasətində və dövlətlərarası ödəmə dövriyyədə möhkəm əməkdaşlıq məsələlərində)
- ☐ ödəmə balansında defisitliyi aradan qaldırmaq üçün maliyyə yardımı
- ☐ məsləhətləşmə və əməkdaşlıq

199 QATT-da danışıqlar ticarət danışıqları çərçivəsində həyata keçirilir – axırıncı Uruqvay raundunda yaradılmışdır

- ☐ BVF
- ☒ ÜTT
- ☐ ümumdünya turizm təşkilatı
- ☐ YUNKTAD
- ☐ ümumdünya yenidənqurma və inkişaf bankı

200 Ümumdünya Ticarət Təşkilatı yaradılmışdır

- ☐ 1990 ildə ticarət məcəlləsi kimi
- ☒ Mərakeş razılaşmaları əsasında 1995 ildə
- ☐ II dünya müharibəsindən sonra 1945 ildə

- ☐ dünya bank qruppu çərçivəsində 1988 ildə
- ☐ 1946 ildə neçə bank muxtariyyətə malik beynəlxalq təşkilat kimi

201 Aşağıda qeyd edilən variantlardan hansı QATT və ÜTT-nin əsas funksiyası hesab edilmir

- ☐ beynəlxalq ticarətin və ticarət siyasətinin inkişafına nəzarət
- ☒ əmək şəraitinin, səhiyyənin yaxşılaşdırılması
- ☐ çoxtərəfli ticarət sazişlərinin yerinə yetirilməsinə nəzarət
- ☐ çoxtərəfli ticarət danışıqlarının keçirilməsi
- ☐ ticarət mübahisələrinin həll edilməsinə köməklik etmək

202 Müasir şəraitdə ÜTT (Ümumdünya ticarət təşkilatı) tənzimlənmədə mühüm beynəlxalq təşkilat hesab edilir

- ☐ kapitalın hərəkəti və texnologiyalarla ticarət
- ☒ mal, xidmət və intellektual mülkiyyətlə ticarət
- ☐ qiymətli kağızlarla ticarət
- ☐ turizm xidmətləri ilə ticarət
- ☐ patent və lisenziyalarla ticarət

203 Çoxtərəfli ticarət sistemlərinin yaradılmasında ÜTT-nin prinsiplərinə nə aid edilir

- ☐ beynəlxalq ticarət sistemində keçid iqtisadiyyatında olan və inkişaf etməkdə olan ölkələrə inteqrasiya köməkliyi göstərmək
- ☒ ölkənin düzgün olmayan ticarət siyasətindən imtina etməklə rəqabətə köməklik göstərmək
- ☐ heç bir hüquqi təsir olmadan ticarət
- ☐ beynəlxalq ticarətin liberallaşdırılması
- ☐ ölkənin proteksianizmdən imtina etməklə idxalı məhdudlaşdıran tədbirlərin tətbiq edilməsi

204 QATT və ÜTT-nin qaydaları üzrə subsidiyalar

- ☐ müvəqqəti dayandırılmışdır
- ☒ qadağan edilmişdir
- ☐ icazə verilmişdir
- ☐ əgər ticarət tərəfkeşi idxal tarifindən istifadə edərsə icazə verilir
- ☐ ticarət tərəfkeşi ilə razılaşmalar üzrə istifadə etmərsə qadağan edilmişdir

205 Dünya bazarına mal və onların istehsal faktorları ilə müəyyən təsir göstərən iri beynəlxalq korporasiyalar

- ☐ bank qrupları
- ☒ TMK-lar
- ☐ vençur şirkətləri
- ☐ xolding
- ☐ qeyri-dövlət təşkilatları

206 TMK-rın xarakterik cəhətlərinə nə aid etmək olar

- ☐ qapalı korporasiya strukturu çərçivəsində qabaqcıl texnologiyanın işlənilib hazırlanması və verilməsi
- ☒ qəbul edən ölkədən əməliyyat qərarlarının qəbulunda tam asılılıq
- ☐ bir mərkəzdən nəzarət edilən, çox ölkələr arasında səpələnmiş beynəlxalq istehsal sisteminin yaradılması
- ☐ müxtəlif ölkələrdə bölmələri olmaqla yerləşən və korporasiya daxili böyük ticarət edən yüksək aktivlik

- ☐ global məşğulluq strukturu və menecerlərin sahələrarası sabitlii

207 XX əsrin ikinci yarısında ETT-nin yüksək inkişafa nail olmuşdur

- ☐ işsizlərin artmasına
☒ texnoloji mübadilənin genişlənməsinə
☐ TMK-rın inkişafına
☐ ETLKİ-nə ayrılmış pulun azalmasına
☐ global problemlərin gərginləşməsinə

208 Həyat tsikli nəzəriyyəsinə uyğun olaraq mal beynəlxalq ticarətdə beş mərhələdən keçir (artıq mərhələni qeyd edin)

- ☐ malın daxili istehsalının dayanması mərhələsi
☒ məhsulun idxal mərhələsi
☐ yeni məhsul mərhələsi
☐ məhsulun artım mərhələsi
☐ malın yetkinlik mərhələsi

209 Qabaqcıl texnologiyanın gətirilməsinin dövlət siyasətinin məhdudlaşdırılması metodları ənənəvi olaraq aşağıdakı məqsədlərdən yaranır

- ☐ global problemlərin həllinə cəhd göstərmək
☒ texnoloji üstünlüyü və Milli təhlükəsizliyi saxlamağa cəhd göstərmək
☐ patentdə qiymətin yüksəldilməsinə cəhd göstərilməsi
☐ nisbətən yaxşı alıcı tapmağa həvəs
☐ dövlətlərarası razılaşmaların bağlanmasına cəhd göstərmək

210 Benilyuksun yaranma tarixi

- ☐ 1991 ildə
☒ 1958 ildə
☐ 1948 ildə
☐ 1980 ildə
☐ 1975 ildə

211 Dünya təsərrüfatının quruluşu (düzgün olmaanı qeyd et)

- ☐ sosialist yönümlü ölkələr
☒ Afrika ölkələri
☐ sənayecə inkişaf etmiş ölkələr
☐ inkişaf etməkdə olan ölkələr
☐ zəif inkişaf etmiş ölkələr

212 Lisenziya obyektləri

- ☐ tikinti obyektləri
☒ patentlər, səmərələşdirici təkliflər, müəlliflik hüququ
☐ sənaye obyektləri
☐ hərbi obyektlər
☐ ticarət obyektləri

213 Beynəlxalq ticarətdə reklamın rolu

- ☐ mənfi psixoloji təsir yaratmaq
- ☒ mənfəəti artırmaq
- ☐ gəlirliliyi artırmaq
- ☐ ticarətdə əlaqələr yaratmaq
- ☐ yanlış fikirlər oyatmaq

214 Beynəlxalq ticarətdə nəqliyyat xidmətinin artıq növünü qeyd edin

- ☐ boru-kəmərlər nəqliyyatı
- ☒ daxili nəqliyyat
- ☐ su nəqliyyatı
- ☐ hava nəqliyyatı
- ☐ dəmir yol nəqliyyatı

215 Gömrük ekspertizası-xüsusi elmi təcrübə tədqiqatıdır:

- ☐ ancaq statistik xarakterli məsələləri həll etmək üçün
- ☒ gömrük işi məsələlərini həll etmək üçün
- ☐ ancaq fiskal xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq hüquq-mühafizə xarakterli məsələləri həll etmək üçün
- ☐ ancaq nəzarət xarakterli məsələləri həll etmək üçün

216 Gömrük ekspertizasının obyektlərinə aiddir:

- ☐ ancaq qaçaqmalçılıq obyektləri
- ☒ maddiləşmiş informasiya mənbələri
- ☐ gömrük sərhəddini keçən turistlər
- ☐ ancaq gömrük sərhəddini keçən mallar və əşyalar
- ☐ ancaq gömrük nəzarəti üçün istifadə olunan sənədlər

217 Gömrük ekspertizasının predmetinə aiddir:

- ☐ gömrük nəzarəti obyektinin təyinatını müəyyən etmək
- ☒ gömrük işinin ümumi problemləri və gömrük nəzarəti prosedurasının konkret faktları
- ☐ ancaq malların təsnifatı
- ☐ malların gömrük dəyəri
- ☐ malların bazar qiyməti

218 Ekspert profilaktikası fəaliyyətdir:

- ☐ kriminal təhlükəli mal mövqelərinin ola biləcəyini proqnozlaşdırmaq
- ☒ gömrük qanunvericiliyinin pozulması və onların aradan qaldırılması üzrə
- ☐ hadisələrin formalaşma mexanizmi və ardıcılığı üzrə
- ☐ obyektlərin identifikasiyası üzrə
- ☐ qiymətli daş-qəşlərin, əntiq malların, muzey eksponatlarının diaqnostikası üzrə

219 Ekspert təşkilatları statusa malikdir:

- ☐ dövlət müəssisəsi

- ☒ hüquqi şəxs
- ☐ fiziki şəxs
- ☐ fiziki və hüquqi şəxs
- ☐ səhmdar cəmiyyət

220 İdentifikasiya ekspertizası aparılır:

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək üçün
- ☒ iki obyekt arasındakı oxşarlıqlarla müəyyən etmək üçün
- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək üçün
- ☐ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün

221 Əmtəəşünaslıq ekspertizası aparılır:

- ☐ tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək üçün
- ☒ mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
- ☐ iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək üçün
- ☐ təqdim edilmiş malın mal mövqə və submövqeyini təyin etmək üçün
- ☐ malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün

222 Ekspert rəyi ibarətdir.

- ☐ tədqiqat hissəsindən və nəticədən
- ☒ giriş, tədqiqat və nəticədən
- ☐ giriş hissəsindən
- ☐ giriş və nəticədən
- ☐ giriş və tədqiqat hissəsindən

223 Gömrük ekspertizasını aparır:

- ☐ gömrük orqanları
- ☒ attestasiya nəticələrinə görə gömrük ekspertizasının aparılmasına buraxılan ekspertlər
- ☐ xüsusi təhsilə malik ekspertlər
- ☐ gömrük ekspertizasının aparılması üçün xüsusi lisenziya almış ekspertlər
- ☐ ancaq ali təhsilə malik ekspertlər

224 Moss-spektral analiz metodu əsaslanır.

- ☐ qarışıq komponentlərin müxtəlif cür udulmasına
- ☒ qazşəkilli ionların maqnit sahəsində kütlədən asılı olaraq parçalanma qabiliyyəti
- ☐ ionların dönmə stexiometrik mübadiləsinə
- ☐ az həll olan birləşmələrin əmələ gəlməsinə
- ☐ qarışıq komponentlərinin müxtəlif molekulyar-adsorbiyasına

225 Xromatoqrafiya analiz metodu əsaslanır.

- ☐ qarışıq komponentlərinin müxtəlif molekulyar-adsorbiyasına
- ☒ qarışıq komponentlərin müxtəlif cür udulmasına
- ☐ qazşəkilli ionların maqnit sahəsində kütlədən asılı olaraq parçalanma qabiliyyəti
- ☐ ionların dönmə stexiometrik mübadiləsinə

- ☐ az həll olan birləşmələrin əmələ gəlməsinə

226 Termik analiz imkan verir.

- ☐ məhlulu qarışıqlardan təmizləməyə
☒ bəzi fiziki göstəricilərin temperatur dəyişməsi zamanı dəyişməsinə ölçməyə
☐ nümunədə elementlərin konsentrasiyasının təyin etməyə
☐ qazqarışıqının komponentlərinin ayırmağa
☐ mürəkkəb qarışıqları ayırmağa

227 Mal nomenklaturası

- ☐ abstrakt və şərti simvolların sistemləşdirilmiş siyahısıdır
☒ təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısıdır
☐ təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır
☐ abstrakt və şərti simvolların sistemidir
☐ təsnifatlandırılan obyektlərin müfəssəl siyahısıdır

228 Gömrük tənzimlənməsinin ərazi aspektini səciyyələndirən əsas anlayış hansıdır?

- ☐ Gömrük postları
☒ gömrük ərazisi
☐ azad- iqtisadi zona
☐ gömrük sərhədi
☐ Azad ticarət zonası

229 Gömrük nəzarəti üçün tələb olunan əsas sənəd hansıdır?

- ☐ Nəqliyyat sənədləri
☒ UGV
☐ Gömrük müayinəsi sənədi
☐ Hesabat
☐ Ticarət sənədləri

230 Gömrük rejiminin neçə növü var?

- ☐ 21.0
☒ 15.0
☐ 16.0
☐ 18.0
☐ 19.0

231 Kim gömrük anbarının sahibi ola bilər?

- ☐ Hüquqi və fiziki şəxslər
☒ AR gömrük orqanları və Azərbaycan vətəndaşları
☐ AR gömrük orqanları
☐ AR gömrük orqanları və xarici vətəndaşlar
☐ Xarici vətəndaşlar

232 Gömrük tarifi hansı funksiyaları daşıyır?

- ☐ Fiskal, monitar
- ☒ proteksionist, fiskal
- ☐ proteksionist
- ☐ fiskal
- ☐ Monitar

233 Gömrük dəyərinin təyin edilməsinin neçə üsulu var?

- ☐ 2.0
- ☒ 6.0
- ☐ 7.0
- ☐ 4.0
- ☐ 8.0

234 Malların təsvir və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi nomenklaturası (HSN) haqqında Beynəlxalq Konvensiya imzalanmışdır.

- ☐ 14 iyul 1983-cü ildə Varşavada
- ☒ 14 iyun 1983-cü ildə Brüsseldə
- ☐ 24 iyul 1985-ci ildə Brüsseldə
- ☐ 14 iyul 1983-cü ildə Parisdə
- ☐ 14 iyun 1085-ci ildə Varşavada

235 Harmonikləşdirilmiş sistem nomenklaturasında (HSN) istifadə olunur

- ☐ səkkizrəqəmli kodlaşdırmadan
- ☒ altı rəqəmli kodlaşdırmadan
- ☐ doqquz rəqəmli kodlaşdırmadan
- ☐ beş rəqəmli kodlaşdırmadan
- ☐ yeddi rəqəmli kodlaşdırmadan

236 HSN-də qruplar əmələ gələrkən malların emal ardıcılığı prinsipindən istifadə olunur:

- ☐ hazır məhsul-yarımfabrikat-xammal
- ☒ xammal-yarımfabrikat-hazır məhsul
- ☐ yarımfabrikat-xammal-hazır məhsul
- ☐ hazır məhsul-xammal-yarımfabrikat
- ☐ yarımfabrikat-hazır məhsul-xammal

237 Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası qurulmuşdur

- ☐ MDB XİF MN əsasında
- ☒ HSN əsasında
- ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası (GƏŞN) əsasında
- ☐ BGN-Brüssel Gömrük Nomenklaturası əsasında
- ☐ BMT-nin Standart Beynəlxalq Ticarət Təsnifatı (BMT SB TT əsasında)

238 Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunur

- ☐ BGN
- ☒ MDB XİF MN

- ☐ QIYŞ XTV ƏN
- ☐ BMT SBTT
- ☐ GƏŞN

239 MDB dövlətlərinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası (MDB XİF MN) qurulmuşdur:

- ☐ GƏŞN
- ☒ HSN
- ☐ QIYŞ XTV ƏN
- ☐ BGN
- ☐ BMT SBTT

240 Malların təsviri və kodlaşdırılmasının harmonikləşdirilmiş sistemi (HSN) ibarətdir:

- ☐ üç pillədən: qruplar, yarımqruplar, mal mövqeləri
- ☒ beş pillədən: bölmələr, qruplar, yarımqruplar, mal mövqeləri, submövqelər.
- ☐ dörd pillədən: qruplar, yarımqruplar, mal mövqeləri, submövqelər
- ☐ üç pillədən: bölmələr, mal mövqeləri, submövqelər
- ☐ iki pillədən: qruplar, mal mövqeləri

241 Azərbaycan Respublikasında MDB XİF MN istifadə olunur

- ☐ malların gömrük sərhədindən keçirilməsinə nəzarət etmək üçün
- ☒ xarici ticarətin mal strukturunun statistikasının aparılması üçün
- ☐ gömrük müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün
- ☐ gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması üçün
- ☐ gömrük orqanları tərəfindən ambarlarda uçot və hesabatı yoxlamaq üçün

242 MDB XİF MN-də istifadə olunur

- ☐ yeddirəqəmli kodlaşdırmadan
- ☒ doqquzəqəmli kodlaşdırmadan
- ☐ altıəqəmli kodlaşdırmadan
- ☐ onəqəmli kodlaşdırmadan
- ☐ beşəqəmli kodlaşdırmadan

243 Adları göstərilən əmtəələrin hansıları aksizli deyil?

- ☐ benzin;
- ☒ dərman preparatları;
- ☐ spirt
- ☐ likör-araq məmulatları;
- ☐ tütün məmulatları;

244 Gömrük tarifiinin daşdığı funksiyalar:

- ☐ sabitləşdirici
- ☒ fiskal-----?
- ☐ tənzimləyici
- ☐ pozucu
- ☐ normalaşdırıcı

245 Gömrük tarif tənzimlənməsində proteksionist funksiya:

- ☐ kiçik biznesin inkişafına yönəldilir.
- ☒ milli istehsalçıların mənafeələrini müdafiə edir.
- ☐ ticarətin gücləndirilməsinə xidmət edir.
- ☐ istehsalın gücləndirilməsinə xidmət edir.
- ☐ xarici investorların maraqlarına xidmət edir.

246 Gömrük-tarif tənzimlənməsində fiskal funksiya.

- ☐ sahibkarların mənafeələrini müdafiə edir.
- ☒ dövlət büdcəsinə vəsait yığılmasını təmin edir.
- ☐ dövlət büdcəsinin kəsirini aradan qaldırır.
- ☐ Maliyyə fəaliyyətinə nəzarət edir.
- ☐ İnvestisiya artımını təmin edir.

247 AR «Gömrük tarifi haqqında» qanuna görə gömrük tarifi üçün əsas məqsədləri:

- ☐ AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq.
- ☒ İdخال və ixracın əlverişli nisbətini təmin etmək.
- ☐ AR üzrə əmtəələr qiymətləndirmək.
- ☐ Valyuta gətirilməsi və aparılmasını qadağan etmək
- ☐ Malların istehsal və istehlakını inhisara almaq

248 Qanunvericiliyə görə mövsümi rüsumların qüvvədə olduğu müddət.

- ☐ 1 ildən artıq ola bilməz.
- ☒ yarım il (6 ay)-dək
- ☐ 10 gündən
- ☐ 1 aydan
- ☐ 1 rüb (3 ay)-dək

249 Qanunvericiliyə görə gömrük rüsumlarının əlahiddə növləri hansılardır?

- ☐ məcburi
- ☒ Antidempinq
- ☐ fərdi.
- ☐ məxfi.
- ☐ Kommersiya

250 Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur?

- ☐ rüsumun tam ödənilməsi
- ☒ rüsum ödənişindən azad etmə
- ☐ əvvəl ödənilmiş rüsumun ləğv edilməsi
- ☐ rüsum dərəcələrinin sabitliyi
- ☐ malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotlarının ləğv edilməsi

251 Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır?

- ☐ Texnoloji proseslər üzrə

- ☒ Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi
- ☐ emal texnologiyası üzrə
- ☐ əmtəənin tərkibi meyarı
- ☐ Hazır mallar üzrə

252 Malın mənşə sertifikatında aşağıdakı məlumatlardan hansı olmalıdır?

- ☐ netto çəkisi
- ☒ daşınma vasitəsi və gediş istiqaməti
- ☐ ixracatçının fəiliyası
- ☐ idxalatçının adı və emblemi
- ☐ yerlərin sayı və malın göstəriciləri

253 Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olar?

- ☐ Dəyərin hesablanması üsulu;
- ☒ Ehtiyat üsulu.
- ☐ Gətirilən malların istehsal qiyməti üsulu;
- ☐ Eyni malların sığorta qiyməti üsulu;
- ☐ Eynicinsli malların daşınma qiyməti üsulu;

254 Gömrük dəyərinin təyin edilməsi üsullarına aşağıdakılardan hansını aid etmək olmaz?

- ☐ Dəyərin toplanması üsulu.
- ☒ Dəyərin vurulması üsulu;
- ☐ Gətirilən malların sövdələşmə qiyməti üsulu;
- ☐ Eyni malların sövdələşmə qiyməti üsulu;
- ☐ Eynicinsli malların sövdələşmə qiyməti üsulu;

255 Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlərin məqsədi deyildir?

- ☐ ekologiyanın qorunması
- ☒ monopoliya yaratmaq.
- ☐ Milli sənayenin müdafiəsi
- ☐ əhəlinin həyat səviyyəsinin və sağlamlığının qorunması
- ☐ əxlaqın dinin və milli təhlükəsizliyin qorunması

256 Xarici ticarəti tənzimləyən tədbirlər neçə qrupa bölünür?

- ☐ 9 qrupa
- ☒ 8 qrupa
- ☐ 6 qrupa
- ☐ 5 qrupa
- ☐ 7 qrupa

257 Qeyri-tarif tədbirləri neçə qrupa bölünür?

- ☐ 3 qrupa
- ☒ 2 qrupa
- ☐ 6 qrupa
- ☐ 5 qrupa

☐ 4 qrupa

258 İqtisadi qeyri-tarif məhdudiyyətlərə aid deyildir?

- ☐ valyuta tənzimlənməsi tədbirləri
- ☒ barter mübadiləsi
- ☐ xüsusi növ rüsumlar
- ☐ müxtəlif vergi və yığımlar
- ☐ idxal depozitləri

259 İnzibati qeyri-tarif məhdudiyyətlərə aiddir.

- ☐ idxal depozitləri
- ☒ Qiymətlərin tənzimlənməsi
- ☐ Embargo
- ☐ Lisenziyalaşdırma və kvotalaşdırma
- ☐ Monopolist tədbirlər

260 Paratarif tədbirlərə aid deyildir:

- ☐ Diskretləşdirici gömrük qiymətləndirilməsi
- ☒ Əlavə dəyər vergisinin tutulması
- ☐ Gömrük əlavələri
- ☐ Əlavə yığımlar
- ☐ Daxili vergi və yığımlar

261 Aşağıdakılardan hansı qiymətlər üzərində nəzarət tədbirlərinə aid deyildir?

- ☐ kompensasiya tədbirləri
- ☒ gömrük rüsumları
- ☐ qiymətlərin inzibati qaydada müəyyən edilməsi
- ☐ ixrac qiymətlərinin «könüllü» məhdudlaşdırılması
- ☐ antidempinq tədbirlər

262 Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyətlər kimi maliyyə tədbirləri hesab olunmur?

- ☐ müəyyən edilməsi, ödənc növbəliliyi
- ☒ vergi tarifləri
- ☐ idxalın dəyərinin qabaqcadan ödənilməsi
- ☐ valyuta mənzənnələri çoxluğu
- ☐ xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər

263 Aşağıdakılardan hansı qeyri-tarif məhdudiyyət kimi kəmiyyət nəzarəti tədbirləri hesab olunmur?

- ☐ İxracın məhdudlaşdırılması
- ☒ Standartlaşdırma
- ☐ lisenziyalaşdırma
- ☐ Kvotalaşdırma
- ☐ Malın idxalının qadağan edilməsi

264 Xarakterinə görə lisenziyaların növlərinə aid deyildir?

- ☐ adi lisenziya
- ☒ normativləşdirmə
- ☐ baş lisenziya
- ☐ fərdi lisenziya
- ☐ kontingentləşdirmə

265 Aşağıdakılardan hansı kəmiyyət məhdudlaşdırıcısı kimi kvotaların növlərinə aid deyildir?

- ☐ global kvotalar
- ☒ qadağanlar
- ☐ fərdi kvotalar
- ☐ tarif kvotaları
- ☐ mövsümi kvotalar

266 Qeyri-tarif məhdudiyyət kimi monopolist tədbir hansıdır?

- ☐ istehlakı tək əldə cəmləmək
- ☒ müəyyən malların idxalına dövlət inhisarı
- ☐ bazarda hakim mövqe tutmaq
- ☐ istehsalı tək əldə cəmləmək
- ☐ bazarda hakim mövqe tutmaq

267 Qeyri-tarif məhdudiyyət kimi texniki tədbirlər hansılardır

- ☐ patent sənədlərinin təftişi
- ☒ texniki tənzimləmə
- ☐ ilkin sənədlərin təftişi
- ☐ vergi rəsmiyyətçiliyi
- ☐ avadanlıqların standartlara tutuşdurulması

268 Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə neçə qrupa ayrılır?

- ☐ 4 qrupa
- ☒ 3 qrupa
- ☐ 5 qrupa
- ☐ 2 qrupa
- ☐ 6 qrupa

269 Beynəlxalq ticarətdə əsas ticarət əməliyyatı hansıdır?

- ☐ beynəlxalq yüklərin daşınması əməliyyatları.
- ☒ malların mübadiləsi (idxalat və ixracat);
- ☐ icarə üzrə ticarət əməliyyatları;
- ☐ məsləhət xidmətləri üzrə ticarət əməliyyatları;
- ☐ nəqliyyat-ekspeditor əməliyyatları;

270 Ümumdünya Ticarət Təşkilatı (ÜTT) neçə dövləti əhatə edir?

- ☐ 125-dən artıq.
- ☒ 150-dən artıq
- ☐ 50-dən artıq

- ☐ 100-dən artıq
- ☐ 75-dən artıq

271 Hal-hazırda ÜTT dünya ticarətinin neçə faizini əhatə edir?

- ☐ 75%-ni
- ☒ 95%-ni
- ☐ 50%-ni
- ☐ 60%-ni
- ☐ 70%-ni

272 «İnkoterms-2000» üzrə malgöndərmənin bazis şərtlərinə hansı aid deyildir?

- ☐ FOB -
- ☒ QOST-
- ☐ EXW -
- ☐ FCA -
- ☐ FAS -

273 Beynəlxalq alqı-satqı kontraktında istifadə olunmayan qiymət növü hansıdır?

- ☐ dəyişkən (qərarsız) qiymət;
- ☒ müqavilə qiyməti
- ☐ bazis qiyməti;
- ☐ möhkəm (dəyişməz) qiymət;
- ☐ oynaq (mütəhərrik) qiymət;

274 Beynəlxalq alqı-satqı kontraktlarında istifadə olunmayan qiymət güzəşti növlərinə aid deyil?

- ☐ diler güzəşti
- ☒ xəstəliyə görə güzəşt;
- ☐ dövrüyyə üzrə güzəşt;
- ☐ miqdara görə güzəşt;
- ☐ mövsümi güzəşt;

275 Beynəlxalq alqı-satqı kontraktlarında ödəniş qaydaları?

- ☐ tədricən ödəmə.
- ☒ qiymətli kağızlarla ödəmə;
- ☐ nağd ödəmə;
- ☐ avansla ödəmə;
- ☐ kreditlə ödəmə;

276 Alqı-satqı kontraktlarında hesablaşma formalarına aid deyil?

- ☐ veksəl forması;
- ☒ nisyə forması
- ☐ inkasso forması;
- ☐ akkreditiv forması;
- ☐ çek forması;

277 Dövlətin iqtisadi siyasətində proteksionizmə nədir?

- ☐ Dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək.
- ☒ Milli iqtisadi maraqların qorunması tədbirləri;
- ☐ millətçilik ideologiyası;
- ☐ Şovenistlik ideologiyası;
- ☐ Dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək;

278 Açıq iqtisadiyyat nədir?

- ☐ idxal-ixrac əməliyyatlarında üstünlük.
- ☒ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə tam iştirak etməsi;
- ☐ milli təsərrüfatçılığın beynəlxalq əmək bölgüsündə iştirak etməməsi;
- ☐ xarici iqtisadi əlaqələrin olmaması;
- ☐ xarici iqtisadi əlaqələrin xəlvəti olması;

279 Valyuta nəzarətinin məqsədi nədir?

- ☐ Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☒ Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☐ Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;
- ☐ Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;
- ☐ Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması;

280 Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır?

- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☒ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması.
- ☐ - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.
- ☐ - aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanılması.

281 İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir?

- ☐ Benefisiar.
- ☒ Azərbaycan Respublikasının müvəkkil bankları;
- ☐ Azərbaycan Respublikasının gömrük orqanları;
- ☐ Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
- ☐ Azərbaycan Respublikasının Milli Bankı;

282 İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri aşağıdakılardır:

- ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Gömrük baxışı 4. Bitkin sənədli nəzarət.
- ☒ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Bitkin sənədli nəzarət.
- ☐ 1. Məlumat-analitik nəzarət 2. Bitkin sənədli nəzarət.
- ☐ 1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət
- ☐ 1. İlkin nəzarət 2. Bitkin sənədli nəzarət.

283 İlkin nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☐ - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.
- ☒ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;
- ☐ - YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;

284 Məlumat - analitik nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);
- ☒ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

285 Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.
- ☒ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama
- ☐ - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.
- ☐ - valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.

286 İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK) nədir?

- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

- ☒ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, müvəkkil bank tərəfindən təsdiq edilən sənəd.
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən tərtib edilən sənəd;
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə gömrük orqanı tərəfindən tərtib edilən sənəd;
- ☐ İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

287 İxracatçı tərəfindən təqdim valyuta sənədlərinin tamlığı və düzgünlüyünə ilkin nəzarəti kim həyata keçirir?

- ☐ Müvəkkil bank və gömrük orqanı.
- ☒ Gömrük rəsmiləşdirilməsini aparan yük şöbəsi;
- ☐ Gömrük orqanları;
- ☐ Müvəkkil bank;
- ☐ Benefisiar;

288 Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur?

- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
- ☒ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

289 Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunan sənədlər hansılardır?

- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).
- ☒ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.
- ☐ 1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi.

290 Barter əməliyyatları nədir?

- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.
- ☒ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

- ☐ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

291 Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur?

- ☐ 180.0
- ☒ 90.0
- ☐ 30.0
- ☐ 60.0
- ☐ 120.0

292 Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:

- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).
- ☒ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı.
- ☐ 1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.

293 Kreditə ixrac əməliyyatları nədir?

- ☐ Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;
- ☒ Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;
- ☐ Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;
- ☐ Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

294 Gömrük nəzarəti zamanı ixrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK):

- ☐ Müvəkkil banka və surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☒ UK reyestrinə salınır və onun surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☐ UK reyestrinə salınır;
- ☐ DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- ☐ UK reyestrinə salınır və onun surəti müvəkkil banka göndirilir;

295 Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır?

- ☐ nəzarətdən çıxarılmır.
- ☒ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;
- ☐ YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

296 “Azərbaycan Respublikası İnzibati Xətlər” Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur?

- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə.
- ☒ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;
- ☐ inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;

297 Gömrük orqanlarında bəyan etməklə rezidentlər və qeyri rezidentlər nə qədər valyuta sərvətləri Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər?

- ☐ 50 000 ABŞ dolları ekvivalentinədək;
- ☒ məhdudiyyət qoyulmadan.
- ☐ 2 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;

298 Əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər?

- ☐ məhdudiyyət qoyulmadan.
- ☒ 50 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 2.000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 5 000 ABŞ dolları ekvivalentinədək;
- ☐ 10 000 ABŞ dolları ekvivalentinədək;

299 Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilirlər?

- ☐ məhdudiyyət qoyulmadan.
- ☒ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 2 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☐ 50 000 ABŞ dolları ekvivalenti;

300 Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilirlər?

- ☐ məhdudiyyət qoyulmadan.

- ☐ 50 000 ABŞ dolları ekvivalenti;
- ☐ 10 000 ABŞ dolları ekvivalenti;
- ☐ 5 000 ABŞ dolları ekvivalenti;
- ☒ 2 000 ABŞ dolları ekvivalenti;